

**TEST: 2106#01#Y14#QIYABI**

Test	2106#01#Y14#qiyabi
Fənn	2106 - Makroiqtisadi təhlilin əsaları
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	30
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi tərbiyə anlayışına daxil deyildir: (Çəki: 1)

- elm  
 təhsil  
 maarifləndirmə  
 təlim  
 təcrübə

Sual: Elmi tərbiyə hansı məkanda formalaşır: (Çəki: 1)

- ailədə  
 evdə

- şəxsi təsərrüfatda
  - bütün cavablar düzdür
  - məişətdə
- 

Sual: Təlim – tərbiyənin ali formasıdır, insanların təhsilidir (Çəki: 1)

- müəllim-tələbə arasında təcrübənin ötürülmə formasıdır
  - nizam-intizam formasıdır
  - təşkilati formadır
  - iqtisadiyyatın dərk edilməsi formasıdır
  - bütün cavablar düzdür
- 

Sual: Təhsilli olmaq üçün vacibdir: (Çəki: 1)

- məktəb təhsili
  - ali və orta ixtisas təhsili
  - magistratura
  - bütün cavablar düzdür
  - məktəbə qədər təhsil
- 

Sual: İqtisadiyyatın dərk edilməsi üçün vacib hesab edilir: (Çəki: 1)

- məlumatlı olmaq
  - təhsilli olmaq
  - səriştəli olmaq
  - tədqiqatçı olmaq
  - cavablar düzdür
- 

Sual: İqtisadiyyatın inteqral mahiyyəti əhatə edir: (Çəki: 1)

- siyasi iqtisadi
  - fundamental iqtisadiyyatı
  - iqtisadi nəzəriyyə
  - təkamül iqtisadiyyatı
  - cavablar düzdür
- 

Sual: İqtisadiyyatın dövlət bölməsinə dövlət mülkiyyətli kompleks obyektlər daxildir: a) dövlət müəssisələrinin mülkiyyəti b) dövlət təşkilatlarının mülkiyyəti c) dövlət idarələrinin mülkiyyəti d) fərdi şəxslərin mülkiyyəti (Çəki: 1)

- A, B, C
  - D, C
  - B, D
  - A, C, D
  - B, C, D
- 

Sual: Dövlətin büdcə bölməsinə hansılar aiddir: müdafiə b) təhsil, mədəniyyət və incəsənət c) səhiyyə və bədən tərbiyəsi d) ictimai təşkilatlar (Çəki: 1)

- A, B, C

- B,D
  - C,D
  - A,B,D
  - B, D, C
- 

Sual: Dövlət bölməsinin ifadə etdiyi maraqlar: a) bütün vətəndaşları əhatə edən dövlət marağı b) müxtəlif birləşmələri əhatə edən korporativ marağ c) vətəndaşların fərdi tələbatı d) ictimai təşkilatların marağı (Çəki: 1)

- A,B,C
  - B,D
  - C,D
  - B,C,D,
  - A,C,D
- 

Sual: İqtisadi həyat hadisələri arasında dəyanətli səbəb-nəticə əlaqələrinin obektiv mövcudluğu əlaqədardır: (Çəki: 1)

- İqtisadi kateqoriyalarla
  - İqtisadi qanunlarla
  - İqtisadi modellərlə
  - təkml rəqabət şəraitində istehsalın optimal həcmnin müəyyənli ilə
  - istehsal amilləri bazarın da müqayisəli qiymətlərlə
- 

Sual: İqtisadiyyat vahid sistem kimi tədqiq edilirsə, təhlil aparılır: (Çəki: 1)

- mikroiqtisadi
  - makroiqtisadi
  - pozitiv
  - normativ
  - formal
- 

Sual: İqtisadi həyat hadisələrinin obyektiv mövcuddur: (Çəki: 1)

- iqtisadi kateqoriyalar
  - iqtisadi qanunlar
  - iqtisadi modellər
  - təkml rəqabət şəraitində istehsalın optimal həcmnin müəyyən edilməsi.
  - istehsal amilləri bazarında müqayisəli qiymətin qoyulması
- 

Sual: Makroiqtisadi subyekt hansıdır: (Çəki: 1)

- mərkəzi bank
  - ev təsərrüfatı
  - sahə
  - əmtəə və xidmət bazarı
  - istehsal
- 

Sual: İxtiyari iqtisadi sistemin qarşısında duran vəzifəhansıdır? (Çəki: 1)

- hansı məhsuldan nə qədər istehsal etmək
  - hansı texnologiyadan istifadə etmək
  - cavablar düzdür
  - kim üçün istehsal etmək
  - neçə bölüşdürmək
- 

Sual: İnzibati- amiranəlik sisütemində nə. necə.kim üçün istehsal etməlivəzifəsi həll edilir (Çəki: 1)

- dövlət 1orqanları tərəfindən
  - ən-ənəyə görə
  - milli adətlərə əsaslanaraq
  - bazar münasibətlərinə əsaslanaraq
  - rəqabət əsasında
- 

Sual: Nə, necə, kim üçün istehsal etmək tapşırığı neçə həll olunur? (Çəki: 1)

- uzun əsirlilik adətlərə görə
  - qəbilə başcısının göstərişinə görə
  - hakim qrupun tövsiyyəsilə
  - tələbata görə
  - cavablar düzdür
- 

Sual: İnzibati- amiranəlik sisütemində nə. necə.kim üçün istehsal etməlivəzifəsi həll edilir (Çəki: 1)

- dövlət 1orqanları tərəfindən
  - ən-ənəyə görə
  - milli adətlərə əsaslanaraq
  - bazar münasibətlərinə əsaslanaraq
  - rəqabət əsasında
- 

Sual: İqtisadi tərbiyə anlayışına daxildir (Çəki: 1)

- elm
  - təhsil
  - maarifləndirmə
  - təlim
  - hamısı düzdür
- 

Sual: Elmi tərbiyənin formalaşdığı məkan (Çəki: 1)

- ailə həyatında
  - evdə
  - şəxsi həyatı təsərrüfatda
  - məişətdə, məhəllədə
  - hamısı düzdür
- 

Sual: Elmi tərbiyə insanları öyrədir (Çəki: 1)

- müəyyən qaydaları
  - ümumi birgə yaşayışı
  - müəyyən rəftarı
  - iqtisadi münasibətləri
  - hamısı düz cavabdır
- 

Sual: Maarifləndirmə təhsilin başlanğıcı olub çoxtərəflidir (Çəki: 1)

- xalq yaradıcılığı
  - incəsənət
  - adət və ənənə
  - kütləvi itnformasiya
  - bütün cavablar düzdür
- 

Sual: Təlim – tərbiyənin ali formasıdır, insanların təhsilidir (Çəki: 1)

- müəllim-tələbə arasında təcrübənin ötürülmə formasıdır
  - nizam-intizam formasıdır
  - təşkilati formadır
  - iqtisadiyyatın dərk edilməsi formasıdır
  - bütün cavablar düzdür
- 

Sual: Təlim-məktəb vasitəsilə həyata keçirilir (Çəki: 1)

- ibtidai məktəb
  - orta məktəb
  - peşəyönümlü texnikum
  - ali məktəb
  - bütün cavablar düzdür
- 

Sual: İqtisadiyyatın dərk edilməsi – iqtisadi məlumatlılıqla əlaqədardır (Çəki: 1)

- məlumatlı xəbərli olmaq
  - təhsilli-elmlı olmaq
  - səriştəli olmaq
  - iqtisadçı-tədqiqatçı olmaq
  - bütün cavablar düzdür
- 

Sual: İqtisadiyyat xüsusi inteqral mahiyyətə malik olub əhatə edir (Çəki: 1)

- siyasi iqtisadi
  - fundamental iqtisadiyyat
  - iqtisadi nəzəriyyə
  - təkamül iqtisadiyyatı
  - cavabların hamısı düzdür
- 

Sual: Dövlətin büdcə bölməsinə aiddir: a) sosial təminat b) elm və elmi xidmət c) dövlət idarələri d) ictimai təşkilatlar (Çəki: 1)

- A,B,C

- B,D
  - C,D
  - B,C,D
  - A,C, D
- 

Sual: Dövlətin büdcə bölməsinə aiddir: a) məhkəmə və hüquq mühafizə orqanları b) mənzil-kommunal təsərrüfatı c) qeyri-istehsal təyinatlı məişət xidməti d) bələdiyyə müəssisələri (Çəki: 1)

- A,B,C
  - B,D
  - C,D
  - B,C,D
  - A,C,D
- 

Sual: Təsərrüfat vahidlərinin dövlət bölməsinə aid edilməsi əlamətləri: a) müəssisənin nizamnamə kapitalında dövlətin üstün inkişafı b) dövlətlə təsərrüfat obyektı arasında bağlanmış müqavilə c) müəssisənin nizamnaməsində ilkin qeyd olunmuş status d) hüquqi-normativ sənədlər (Çəki: 1)

- A,B,C
  - B,D
  - C,D
  - B,C,D
  - A,C,D
- 

Sual: Dövlət bölməsinin inkişafının effektiv təmin olunması üçün vacibdir: a) icra strukturlarının fəaliyyətinin gücləndirilməsi b) «oyun qaydalarına» rəyət edilməsi c) məhsul və xidmət istehsal edənlərin «özaxınına» buraxılması d) effektiv fəaliyyət vasitələrinin olması (Çəki: 1)

- A,B,D
  - A,C
  - C,D
  - B, D, C
  - A, B,C
- 

Sual: infilyasiya şəraitində vətəndaşların gəlirinin tədqiq edilməsində hansı təşkil metodundan istifadə olunur. (Çəki: 1)

- statistik
  - müqayisəli
  - normativ
  - ekstropolyasiya
  - metod Delfi
- 


## **BÖLMƏ: 0102**

Ad

0102

Suallardan

21

Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi sistem insanların arasında nəyi əks etdirir: (Çəki: 1)

- əməyin bölgüsü
- resursların bölgüsü
- məhsulların bölgüsü
- maliyyə vasitələrinin bölgüsü
- bütün cavablar düzdür

Sual: İqtisadiyyatın sistemli dərk edilməsi: (Çəki: 1)

- meqoiqtisadiyyat (dünya iqtisadiyyatı)
- makroiqtisadiyyat (milli iqtisadiyyat)
- makroiqtisadiyyat (təzrlərin, ukladların)
- mezoiktisadiyyat (alt sahələrin iqtisadiyyatı)
- bütün cavablar düzdür

Sual: İqtisadi strukturun təsnifatında düz cavabdır: a) iqtisadiyyatın siyasi iqtisadi strukturu b) iqtisadiyyatın təkrar istehsal strukturu c) iqtisadiyyatın ekonometrik strukturu d) təsərrüfat əlaqələri strukturu (Çəki: 1)

- A, B
- A, C
- A, D
- C, D
- B, D

Sual: İqtisadi strukturun dəyişdirilməsi üçün vəsait mənbələri: (Çəki: 1)

- daxili investisiyalar
- xarici investisiyalar
- sahibkarların vəsaitləri
- fərdi vəsaitlər
- bütün cavablar düzdür

Sual: Struktur siyasətinin həyata keçirilməsi üçün zəruridir: (Çəki: 1)

- istehsalın intensivləşdirilməsi
- sahə strukturunun formalaşması
- əsaslı vəsait qoyuluşundakı siyasət
- təbii ehtiyatlardan səmərəli istifadə
- cavabların hamısı düzdür

Sual: Dövlətin struktur siyasətinin tənzimlənməsinə daxildir: (Çəki: 1)

- ) ETT-nin inkişafında qlobal problemlər
  - məhsuldar qüvvələrin qanunauyğun yerləşdirilməsi
  - yeni məhsul istehsalı texnologiyasının yaradılması
  - xarici investorların təkliflərindən istifadə
  - bütün cavablar düzdür
- 

Sual: Sosial iqtisadi inkişafın başlıca məqsədi (Çəki: 1)

- hakim sinifin əhval-ruhiyyəsinin yaxşılaşdırılması
  - xalqın maddi rifahının yüksəldilməsi
  - əhalinin pul gəlirlərinin artırılması
  - monetar metodlarla infilyasiya ilə mübarizə
  - hamısı birlikdə
- 

Sual: İqtisadiyyat vahid sistem kimi tədqiq edilirsə, bu zaman təhlil edilir: (Çəki: 1)

- mikroiqtisadi
  - makroiqtisadi
  - pozitiv
  - normativ
  - fermal
- 

Sual: Bazar sistemində rəqabət. (Çəki: 1)

- qiymət mexanizmi vastəsilə bazar nizamlayıcısıdır
  - eyni cinsli məhsul istehsalçıları çoxluğudur
  - inhisarcıların fəaliyyət tərzidir
  - məhsul istehsalçıların qiymətləri razılaşdırması nəticəsidir
  - cavablar düz deyil
- 

Sual: Makroiqtisadi təhlilin məqsədi (Çəki: 1)

- iqtisadi artımı müəyyən etmək
  - effektiv məşğuliyyət
  - qiymətlərin stabiləşdirilməsi
  - xarici iqtisadi tarazlığı təmin etmək
  - cavablar düzdür
- 

Sual: Makroiqtisadi təhlilin məqsədinə daxil deyildir (Çəki: 1)

- iqtisadi artımı müəyyən etmək
  - effektiv məşğuliyyət
  - qiymətlərin stabiləşdirilməsi
  - xarici iqtisadi tarazlığı təmin etmək
  - daxili iqtisadi tarazlığı təmin etmək
- 

Sual: Makroiqtisadi sistemin modelləşdirilməsi məsələsi hansı alim tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- U. Cevons



- L. Valras
  - C.B.Klark
  - V.Pareto
  - A.Marşal
- 

Sual: İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib? (Çəki: 1)

- U.Rostou
  - K.Marks
  - P.Samuelson
  - E.Sluckim
  - A.Marşal
- 

Sual: İqtisadi sistem insanlar arasında münasibətləri, bölgünü əks etdirir: (Çəki: 1)

- bölgü münasibətlərini
  - resursların bölgüsünü
  - əməyin bölgüsünü
  - məhsulların bölgüsünü
  - bütün cavablar düzdür
- 

Sual: İqtisadi strukturun təsnifatında düz cavabdır: a) iqtisadiyyatın təkrar istehsal strukturu b) iqtisadiyyatın texnoloji strukturu c) iqtisadiyyatın resurs strukturu d) iqtisadiyyatın ekonometrik strukturu (Çəki: 1)

- A, B, C
  - A, B, D
  - A, C, D
  - B, C, D
  - C, D
- 

Sual: İqtisadi strukturun həyata keçirilməsi mənbəylərinə daxildir: A) daxili investisiyalar B) xarici investisiyalar C) sahibkarların vəsaitləri D) fərdi investisiyalar e) «gizli iqtisadiyyat» vəsaitləri (Çəki: 1)

- ABCDE
  - ABCD
  - ABCE
  - ACDE
  - CDE
- 

Sual: İqtisadi strukturun tənzimlənməsi aləti hesab edilmir (Çəki: 1)

- vergi dərəcəsi
  - amortizasiya ayırmaları
  - müavinətlər
  - kredit və dotasiya
  - subsidiya və subvensiya
-

Sual: Qarışıq iqtisadiyyatda dövlət bölməsinin rolunu əks etdirən göstəricilər (Çəki: 1)

- ölkənin ümumi əmlakında dövlət bölməsinin xüsusi çəkisi
- müəssisələr strukturunda dövlət bölməsinin xüsusi çəkisi
- dövlət bölməsində işləyənlərin sayı
- ÜDM-da dövlət bölməsinin xüsusi çəkisi
- bütün cavablar düzdür

Sual: Normativ makroiqtisadi təhlildə istifadə olunur: (Çəki: 1)

- iqtisadi subyektin davranış modelinin nəzəri əsaslandırılması
- iqtisadi subyektin davranışının makroiqtisadi göstəricilərin dəyişməsinə təsirinin nəticələrinin öyrənilməsi
- makroiqtisadi siyasət alətlərinin istifadə olunması üçün tövsiyələr hazırlamaq
- nəzəri hipotezanın düzgünlüyün empirik yoxlanılması
- hüquqi aktların tərtibatı

Sual: Hadisənin hissələrə ayrılması və onun ayrı-ayrı tərəflərinin qeyd olunması (Çəki: 1)

- iqtisadi eksperiment
- sintez
- təhlil
- deduksiya
- induksiya

Sual: İqtisadi nəzəriyyə tədqiqat sferasına daxil edir (Çəki: 1)

- ancaq bazar iqtisadiyyatın
- planlı iqtisadiyyatdan başqa, qalan sahələri
- bütün iqtisadi sistemləri
- makroiqtisadi cöstəricilər sistemini
- keçid iqtisadiyyatından başqa, bütün sistemləri

### **BÖLMƏ: 0103**

Ad	0103
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Çin mütəfəkkiri Konfusunin nəzəriyyəi əsaslanır: (Çəki: 1)

- dini baxışlara
- əxlaqi-fəlsəfi baxışlara
- ənənələr sistemine
- həqiqətin axtarılmasına
- cavablar düzdür:

---

Sual: Açıq iqtisadiyyatlı ölkələrdə gəlir vergisinin artırılması nəyə səbəb ola bilər: (Çəki: 1)

- idxalın artmasına
  - ixracın artmasına
  - investisiyanın artmasına
  - Milli valyuta kursunun dönrlliliyinin yüksəldilməsinə
- 

Sual: Makroiqtisadiyyatda ehtiyatdır: (Çəki: 1)

- hazırkı vaxtda kəmiyyət kimi ölçülən göstəricilər
  - istehlakının əmlakı
  - işsizləri sayı
  - büdcə resursları
  - UDM-n qalığı
- 

Sual: Hansı iqtisadi məktəbdə ilk dəfə təkrar istehsalın təhlili (Çəki: 1)

- merkantilizm
  - fiziokrat
  - marksizm
  - Keyns
  - marjinalizm
- 

Sual: Faktiki mövcud olan strukturun effektivlik səviyyəsi hansı amildən asılıdır: (Çəki: 1)

- ictimai əmək bölgüsünün inkişafı və istehsalın inhisarlaşma səviyyəsindən
  - iqtisadiyyata dövlət müdaxiləsinin səviyyəsindən
  - əmək bazarından səviyyəsindən
  - investisiya potensialının inkişaf səviyyəsindən
  - siyasi zəiflikdən
- 

Sual: Makroiqtisadi təhlil hansı infrastruktur səviyyəsində aparıla bilər? (Çəki: 1)

- istehsal və sosial infrastruktur sahələrində
  - yarmarka və birja infrastrukturunda
  - topdan satış ticarəti
  - xidmət infrastrukturları
  - maliyyə və vergi infrastrukturları
- 

Sual: Milli iqtisadi sistem dedikdə nəzərdə tutulur? (Çəki: 1)

- müxtəlif fəaliyyət növlərinin özünütənziqləmə sistemi
  - ictimai təkrar istehsal sistemi
  - qarşılıqlı əlaqədə olan sahə və komplekslər sistemi
  - düzgün cavab yoxdur
  - cavablar düzdür
-

Sual: İqtisadi sistemin üstün inkişafını əks etdirən iqtisadi model. (Çəki: 1)

- sənaye yönümlü
  - aqrar-sənaye yönümlü
  - davamlı inkişaf
  - infrastruktur yönümlü
  - sənaye-aqrar yönümlü
- 

Sual: İqtisadiyyatın fundamental nəzəriyyəsinə daxil olmayan metodlar (Çəki: 1)

- təsadüfi metodlar
  - xüsusi metodlar
  - ümumi metodlar
  - məntiqi metodlar
  - nəzəri metodlar
- 

Sual: İqtisadiyyatın fundamental nəzəriyyəsinin metodologiyasına daxil olan metodlar: (Çəki: 1)

- təsadüfi, qeyri-tipik metodlar
  - xüsusi metodlar
  - ümumi metodlar
  - məntiqi dialektik metodlar
  - bütün cavablar düzdür
- 

Sual: İqtisadiyyatın dərk edilməsində hansı üsullar daha üstünlüyə malikdir (Çəki: 1)

- statistika elminin üsulları
  - ekonometrika üsulları
  - riyazi üsullar
  - təbiət elmlərinin tədqiqat üsulları
  - mühasibat elminin üsulları
- 

Sual: İqtisadiyyatın fundamental nəzəriyyəsi predmetinə daxildir (Çəki: 1)

- maddi istehsal
  - sərvət
  - rifahın təmini üçün insanların təşkili
  - istehsal münasibətləri
  - bütün cavablar düzdür
- 

Sual: Sadə təkrar istehsaldır (Çəki: 1)

- istehsalın dar çərçivədə bərpası
  - istehsalın geniş ölçüdə bərpası
  - istehsalın dəyişilməz ölçüdə bərpası
  - məhdud istehsal
  - kütləvi istehsal
- 

Sual: İcarə haqqı ilə rentə arasındakı fərq nədən ibarətdir: (Çəki: 1)

- eynidir
- mütləq və differensial rentaların cəmidir
- sahəyə qoyulmuş kapitaldan istifadə haqqı ilə
- icarə haqqı rentadan əlavə kapitaldan istifadəni, tikinti və qurğuların istifadə.
- differensial renta

---

**BÖLMƏ: 0201**

Ad	0201
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Makroiqtisadiyyata dövlətin müdaxiləsi: A) minimum B) maksimum C) uzun dövr üçün D) qısa dövr üçün (Çəki: 1)

- AB
- AC
- AD
- BC
- BD

---

Sual: . İstehsalçının istehlaka xidmət etdiyi marağında iştirak edən mülkiyyət formaları: A) kollektiv mülkiyyətə B) xüsusi mülkiyyət C) şəxsi mülkiyyət D) fərdi mülkiyyət (Çəki: 1)

- AB
- AC
- AD
- BC
- BD

---

Sual: Azad rəqabət şəraitində dövlətin üzərinə düşür: (Çəki: 1)

- pul dövriyyəsinin təşkili
- əhalinin kollektiv tələbatının ödənilməsi
- bazar fəaliyyətinin neqativ hallardan təmizlənməsi
- neqativ halların ləğv edilməsi
- bütün cavablar düzdür

---

Sual: Makroiqtisadi təhlilin əsas vəzifələrinə aiddir: A) makroiqtisadi siyasətin prioritetlərinin müəyyən edilməsi B) bazarın səmərəli fəaliyyətinin tapılması C) xarici investorların fəaliyyətinin təhlili D) sosial münaqişələri həll etmək (Çəki: 1)

- A, B
- A, C
- A, D

- B, D  
 A, C, D
- 

Sual: . Makroiqtisadi təhlilin əsas funksiyalarına aiddir: A) hüquqi-normativ aktların hazırlanması üçün təhlilin aparılması B) təhlil əsasında aparıcı təmayüllərin müəyənləşdirilməsi C) sosial gərginliyin azaldılmasının təhlili D) cavablar səhvdir

(Çəki: 1)

- A, B  
 A, C  
 A, D  
 B, D  
 A, C, D
- 

Sual: Azad bazar gəlirlərin bölüşdürülməsinin hansı variantını qəbul edir: (Çəki: 1)

- qalibiyyətli olanın daha çox mənfəət götürülməsi  
 müflisləşmiş müəssisənin marağını  
 ictimai əmtəə yaradanların marağını  
 imkansızların marağını  
 düzgün cavab yoxdur
- 

Sual: Mülkiyyətinin dövlətsizləşdirilməsinin hansı üsulları vardır: A) bazarın liberallaşdırılması B) qarışıq müəssisələrin fəaliyyətinin genişləndirilməsi C) mülkiyyətin dövlətsizləşdirilməsi D) qarışıq müəssisələrin yaradılmasının stimullaşdırılması (Çəki: 1)

- A, B, D  
 A, B, C  
 B, C, D  
 C, D  
 B, C
- 

Sual: Mülkiyyətin dövlətsizləşdirilməsi üsulları: A) özəlləşdirmə B) mülkiyyətin millisizləşdirilməsi C) dövlət bölməsində olan müəssisələrdə qeyri-bazar münasibətlərinin pillələrlə ləğvi D) bazarın liberallaşdırılması (Çəki: 1)

- B, C, D  
 A, B, C  
 A, C, D  
 B, C  
 C, D
- 

Sual: Özəlləşdirmənin effektiv forması kimi millisizləşdirmənin səmərəli olması üçün hansı şərait olmalıdır: A) dövlət mülkiyyətin subyektli olmalıdır B) fond birjalarının mövcudluğu C) maliyyə bazasının tutumluluğu D) valyuta bazarının mövcudluğu (Çəki: 1)

- A, B, C  
 A, B, D  
 B, C, D

- B, D
  - C, D
- 

Sual: Əsas makroiqtisadi subyektdir: (Çəki: 1)

- mərkəzi bank
  - ev təsərrüfatı
  - sahə
  - xidmət və əmtəə bazar
  - istehsal
- 

Sual: Makroiqtisadiyyatda ehtiyat hesab edilir: (Çəki: 1)

- mövcud vaxtda kəmiyyət ölçüsünü əks etdirən göstərici
  - istehlakçının əmlakı
  - işsizlərin sayı
  - büdcə resuru
  - ÜDM-n qalığı
- 

Sual: Dövlət borcu hansılardır: (Çəki: 1)

- dövlət xərclərinin ödənilməsi
  - müdafiə defisti
  - müdafiə xərcləri
  - xarici borcların gələcəkdə ödənilməsi
  - təbii xərclər
- 

Sual: UDM nədir? (Çəki: 1)

- əmtəə və xidmətlərin istehsalının cəmi
  - əmtəə və xidmətlərin reallaşdırılan həcmi
  - hazır əmtəə və xidmətlərin cəmi
  - bazar qiymətində bütün əmtəə və xidmətlərin cəmi
  - ilkin məhsulun dəyəri
- 

Sual: Nominal Ümumi Milli Məhsul ölçülür: (Çəki: 1)

- cari qiymətlərdə
  - real qiymətdə
  - bazis dövrünün qiymətində
  - əvvəlki dövrün qiymətində
  - istehsalçının qiymətində
- 

Sual: Ümumi Milli Məhsulun deflyatoru: (Çəki: 1)

- Nominal UMM - n real UMM – a nisbəti
  - real UMM- n nominal UMM – a nisbəti
  - inflyasiya artdıqca azalır
  - inflyasiya artdıqca artır
  - nominal UMM – n cari UMM – a nisbəti
-

Sual: Nə istehsal etməli məsələsi necə həll edilir (Çəki: 1)

- yuxarı orqanları sərəncamı ilə
  - direktivlər əsasında
  - təsdiq olunmuş plan əsasında
  - proqram və proqnoz əsasında
  - tələb və təklif əsasında
- 

Sual: Bazar anlayışının izahı (Çəki: 1)

- alqı-satqı məkanı
  - tələb-təklif münasibətlərinin baş tutduğu yer
  - satıcı- alıcı münasibətləridir
  - sərfəli qiymətin yarandığı yerdir
  - cavablar düzdür
- 

Sual: Bazar iqtisadiyyatında sosial yönümlü modellər. (Çəki: 1)

- ABŞ-modeli
  - Alman-modeli
  - Çin-modeli
  - Yapon-modeli
  - hamısı
- 

Sual: Planlı-Bazar iqtisadiyyatı hansı ölkədədir (Çəki: 1)

- Türkiyədə
  - Koreyada
  - Rusiyada
  - Cində
  - Yaponiyada
- 

Sual: İxtiyari bazarda iqtisadi subyektlər tərəfindən təqdim olunan əmtəə və xidmətlər ifadə olunur (Çəki: 1)

- ictimai tələb
  - ümumi məhsul
  - məcmu tələb
  - məcmu təklif
  - son istehlak
- 

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi (Çəki: 1)

- A.Smit
  - A.Marşal
  - L.Valras
  - D.Rikardo
  - C.Keyns
-



Sual: İstehsalçının istehlaka xidmət etdiyi marağında mülkiyyət formalarının iştirakı:  
A) səhmdar cəmiyyətlərinin mülkiyyəti B) kooperativ mülkiyyəti C) qarışıq mülkiyyət  
D) hec bir mülkiyyət (Çəki: 1)

- A, B, C
  - A, D
  - B, D
  - C, D
  - A, B, D
- 

Sual: Azad bazar gəlirlərin bölüşdürülməsində kimlərin marağını qəbul edir: A) qalibiyyətli olanların B) maddi sərvətə malik olanların C) müflisləşmiş müəssisələrin  
D) imkansızların E) düzgün cavab yoxdur (Çəki: 1)

- AB
  - ABC
  - ABD
  - BCD
  - DE
- 

Sual: Mülkiyyətin millisizləşdirilməsi üçün hansı şərait lazımdır (Çəki: 1)

- dövlət mülkiyyəti satmaq hüququna malik olmalıdır
  - fond birjalının olması
  - səhmlərin səmərəli yerləşdirilməsi
  - yerli dövlət orqanlarının vəzifə bölgüsündə balanslığın olması
  - bütün cavablar düzdür
- 

Sual: Mülkiyyətin millisizləşdirilməsi üçün nə lazımdır: A) satılması hüququ B) Fond birjalı C) səhmlərin yerləşdirilməsi D) Dövlət orqanlarında vəzifə bölgüsü E) Əmək birjalının olması (Çəki: 1)

- ABCD
  - ABCE
  - ABDE
  - ACD
  - BCD
- 

Sual: Hansı sahələrdə dövlət bölməsi ola bilər (Çəki: 1)

- pərakəndə ticarət
  - ictimai iaşə
  - kənd təsərrüfatı
  - xammal emalı
  - paltar və ayaqqabı istehsalı
- 

Sual: UDM-ölçülür (Çəki: 1)

- əsas qiymətlərdə
- istehsalçı qiymətində
- bazar qiymətində

- ixrac qiymətində  
 sahibkar qiymətində

---

**BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Azad bazar şəraitində dövlət qeyri-mütənasiblikləri həll etmək üçün hansı məsələləri həll etməlidir: (Çəki: 1)

- işsizliyi azaltmaq və ya ləğv etmək  
 tam məşğuliyyəti təmin etmək  
 əhəlinin maddi vəziyyətini təmin etmək  
 ETT-nin qlobal məsələlərin həllini həyata keçirmək  
 bütün cavablar düzdür

---

Sual: Azad bazar iqtisadiyyatı aşağıdakı problemlərdən hansını həll edə bilər: (Çəki: 1)

- əhali demoqrafiyasını  
 əhəlinin miqrasiyasını  
 dövlətlər arasındakı iqtisadi əməkdaşlığı  
 siyasi vəziyyəti  
 heç birini

---

Sual: Bazar iqtisadiyyatı şəraitində dövlət öz müdaxilə həddlərini genişləndirərsə nə baş verə bilər: (Çəki: 1)

- işsizlik  
 inflyasiya  
 vergi stavkasının azaldılması  
 məhsulun qiymətinin aşağı düşməsi  
 bütün cavablar düzdür

---

Sual: İnzibati metodlar sistminə aiddir: A) ixracın stimullaşdırılması B) gömrük tariflərinin çevikliyi C) standartların hazırlanması və onlara nəzarət D) minimum əmək haqqının zəmanətliyi (Çəki: 1)

- CD  
 AB  
 BC  
 BD  
 ABC
-

Sual: İqtisadi metodlara aiddir: A) gömrük tariflərinin tənzimlənməsinin çevikliyi B) ixracın stimullaşdırılması C) inhisar bazarının tənzimlənməsi D) əmək haqqı minimumunun zəmanətliyi (Çəki: 1)

- AB
  - AC
  - AD
  - BC
  - BD
- 

Sual: Fiskal siyasətə aid edilir: A) Vergilərin artırılması B) Qiymətli kagızların acıq satışı C) Qiymətə təsir göstərən xarici amillər D) Valyuta tənzimlənməsi E) Vergilərin azaldılması (Çəki: 1)

- ABCD
  - BSDE
  - CDE
  - DE
  - BCE
  - BDE
  - ABE
  - BE
  - E
- 

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsinin formalarına aiddir: A) direktiv planlaşdırma B) strateji planlaşdırma C) indiqativ planlaşdırma D) dövlət sifarişləri (Çəki: 1)

- BCD
  - AB
  - AC
  - AD
  - ABC
- 

Sual: Cəmiyyətin xərclərinin artması səbəblərini qeyd edin: (Çəki: 1)

- iri dövlət strukturlarının saxlanması
  - dövlət aparatının vaxtında fəaliyyətsizliyi
  - hakimiyyət orqanlarının səriştəsizliyi
  - məmurların özişlərində məsuliyyətsizliyi
  - bütün cavablar düzdür
- 

Sual: Bazar institutlarının əsas mahiyyəti ifadə olunur: (Çəki: 1)

- qərarların qeyri-mərkəzləşdirilmiş olması
  - mezo-mikro səviyyədə məhdud resursların səmərəli bölgüsü
  - istehsalın effektivliyinin yüksəldilməsinə stimulaşdırılması
  - əmək məhsuldarlığının yüksəldilməsi üçün texnika və texnologiyanın yeni tərzinin yaradılması
  - bütün cavablar düzdür
-

Sual: Makroiqtisadi bazar sistemini digər iqtisadi fəaliyyətdən fərqləndirən cəhətlər: A) bazara daxil olma sərbəstdir B) istehsalçıların iştirakı istənilən saydadır C) qiymətlər sərbəstdir D) əmək mübadiləsi natural formada həyata (Çəki: 1)

- ABC
  - AD
  - BD
  - CD
  - BCD
- 

Sual: Bazar mexanizmi hansı məsələləri həll etməlidir: A) nə istehsal etməlidir B) niyə istehsal etməlidir C) necə istehsal etməlidir D) kim üçün istehsal etməlidir (Çəki: 1)

- ACD
  - ABD
  - BCD
  - BC
  - AC
- 

Sual: Rəqabət bazarı və sərbəst bazar hansı iqtisadi formalaşmanı birləşdirir: (Çəki: 1)

- əmtəə və xidmət bazarını
  - pul bazarını
  - qiymətli kağızlar bazarını
  - işçi qüvvəsi bazarını
  - cavablar düzdür
- 

Sual: Fiskal tənzimləmə alətidir: (Çəki: 1)

- Vergi
  - Dövlət xərcləri
  - Transfətlər
  - Hamısı
  - ucot stavkası
- 

Sual: Məcmu təklif əyrisində aralıq kəsik əks etdirir: (Çəki: 1)

- şaquli xətdi
  - üfiqi xətdi
  - müsbət təmayülü
  - mənfi təmayülü
- 

Sual: Məcmu tələb əyrisi yüksəlir: (Çəki: 1)

- qiymət səviyyəsi yüksəlidiyi halda
  - qiymət səviyyəsi aşağı düşdüyü halda
  - ifrat istehsal dəyərləri artır
  - milli valyutanın məzənnəsi aşağı düşür
  - bütün cavablar düzdür
-

Sual: Makroiqtisadiyyatda məcmu tələbdən ibarətdir: (Çəki: 1)

- dövlət xərcləri və müəssisənin investisiya tələbatı
  - ev təsərrüfatının tələbatı və xalis ixrac
  - bütün makroiqtisadi subektlərin tələbatı
  - ev təsərrüfatının və müəssisənin investisiya tələbatı
  - müəssisənin investisiya tələbatı
- 

Sual: UDM – daxil deyildir: (Çəki: 1)

- ölkənin daxilində milli kapitalda istehsal olunan məhsul
  - amillər gəliri ilə əlaqədar xaricdən daxil olan məhsul
  - ölkə daxilində material xidmətləri
  - ölkə daxilində qeyri – material xidmətləri
  - xarici kapitalda ölkə daxilində istehsal olunmuş məhsul
- 

Sual: UDM – kəmiyyəti aslıdır: (Çəki: 1)

- maddi nemətlər istehsalının kəmiyyətindən
  - nemət istehsalında istifadə olunmuş resursların kəmiyyətindən
  - nemət istehsalının kəmiyyəti və qiymətdən
  - qiymətin dinamikasından
  - daxili investisiyanın həcmindən
- 

Sual: Aşağıdakılardan hansı Ümumi Milli Məhsulun tərkibinə daxildir: (Çəki: 1)

- yeni qiymətli kağızların olunması
  - kitab mağazasına daxil olmuş yeni dərsliyin dəyəri
  - Tələbənin valideyindən aldığı pul
  - ixrac məhsulu
  - maddi nemətlərin ümumi istehsalı
- 

Sual: Nominal Ümumi Milli məhsul ölçülür: (Çəki: 1)

- cari qiymətlərdə
  - real qiymətlərdə
  - bazis dövrünün qiymətində
  - bazis dövründən əvvəlki qiymətdə
  - istehsalçı qiymətində
- 

Sual: Makroiqtisadi təhlilin aparılması metodları (Çəki: 1)

- abstrakt
  - iqtisadi ümumiləşdirmə
  - təhlil metodu
  - empiriq qruplaşdırma
  - cavablar düzdür
- 

Sual: Bazar münasibətlərinin meydana çıxması əlaqədardır (Çəki: 1)

- yeni sistemin yaranması ilə
  - sistemin bir-virini əvəz etməsilə
  - içtimai əmək bölgüsü ilə
  - ticarətin meydana gəlməsilə
  - cavablar düz deyil
- 

Sual: Dövlət bazara təsir göstərir (Çəki: 1)

- vergilər vastəsilə
  - maksimal qiymətlər vastəsilə
  - piqı vergisi vastəsilə
  - pulun zəruri olan kəmiyyəti vastəsilə
  - cavablar düzdür
- 

Sual: Bazar infrastrukturuna aid deyildir (Çəki: 1)

- şəxsi əmlak
  - banklar
  - valyuta birjalrı
  - yarmarkalar
  - əmək birjalrı
- 

Sual: Ayrı-ayrı tarazlıqların cəminin ümumi tarazlıq yaratdığını qeyd edən nəzəriyyəçi? (Çəki: 1)

- A.Marşal
  - L.Valras
  - C.Klark
- 

Sual: Bazar iqtisadiyyatında sosial yönümlü model deyildir 1ABŞ-modeli. 2 Alman-modeli. 3Cin-modeli. 4.Yapon-modeli. 5.hamısı. (Çəki: 1)

- 1.2.3.4.5.
  - 1.2.3
  - 2.3.4
  - 1.3.4.5
  - 3.4
- 

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin təsnifatına daxildir: A) təsərrüfat qanunlarının hazırlanması, təsdiqi və yerinə yetirilməsi B) bazar mexanizmin saxlanması və onun normal işinin təmin olunması C) bazar mexanizmi ilə əhatə olunmayan iqtisadi sahələri mənimsəmək D) öz müdaxilə sərhəddini genişləndirmək (Çəki: 1)

- A, B, C
  - A,D
  - B,D
  - C,D
  - A,C,D
-

Sual: Bazar iqtisadiyyatında iqtisadiyyata müdaxilə hüdudları genişlənsə? A) işsizlik artar B) inflyasiya baş verər C) vergi stavkası artar D) vergi stavkası azalar E) Məhsulun qiyməti aşağı düşər (Çəki: 1)

- ABDE
  - ABCD
  - BDE
  - DE
  - CD
- 

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsinin dolayı metodlarına aiddir: A) dövlətin pul siyasəti B) Vergi siyasəti C) inhisar bazarının tənzimlənməsi D) bazar prosesinin dolayı effekti (Çəki: 1)

- AB
  - AC
  - AD
  - BC
  - CD
- 

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsinin inzibati metodlarına aiddir: A) İnhisar bazarının tənzimlənməsi B) dövlətin pul siyasəti C) bazar prosesinin dolayı effekti D) vergi siyasəti (Çəki: 1)

- AC
  - AB
  - AD
  - ABC
  - BCD
- 

Sual: İqtisadi tənzimləmə metodlarına aiddir: A) dövlət xərcləri siyasəti B) ixracın stimullaşdırılması siyasəti C) standartların hazırlanması D) əhəlinin yaşayış minimumu parametrlərin saxlanması (Çəki: 1)

- AB
  - AC
  - AD
  - BC
  - BD
- 

Sual: Tənzimləmənin inzibati metodlarına aiddir: A) kapital ixracı üzərində nəzarət B) kapitalın dönərliyinin yüksəldilməsi C) manatın dönərliyinin yüksəldilməsi D) ixracın lisenziyalaşdırılması (Çəki: 1)

- AD
  - AB
  - AC
  - BC
  - BD
-

Sual: Bazarı digər iqtisadi fəaliyyətdən fərqləndirən cəhətlər: A) əmtəə, maliyyə, material resurslarının yerləşməsi sərbəstdir B) bütün strukturlar üçün bərabər şərait yaradılır C) satıcı və alıcılar bərabər hüquqa malikdirlər D) qiymət tənzimlənir (Çəki: 1)

- ABC
- ABD
- BCD
- ABD
- BCD

Sual: Ümumi Milli Məhsulun Xalis Milli Məhsula keçmək üçün lazımdır: (Çəki: 1)

- təmiz investisiya xərcləri əlavə edilməlidir
- Ümumi Milli Məhsuldan təmiz investisiya çıxılmalıdır
- Ümumi Milli Məhsula investisiya əlavə edilməlidir
- əsas fondların aşınması çıxılmalıdır
- Ümumi Milli Məhsuldan amortizasiya çıxılmalıdır

### **BÖLMƏ: 0203**

Ad	0203
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar mexanizmi daxilində dövlətin fəaliyyətinin genişləndirilməsi imkanlarının məhdudlaşdırılmasına daxildir: A) totalitar planlaşdırmadan imtina B) məhsulun cinsi bölgüsünün aparılmaması C) qiymət üzərində nəzarət etmək D) qiymətləri liberallaşdırmaq (Çəki: 1)

- AB
- AC
- AD
- BC
- BCD

Sual: İndiqativ planlaşdırma proseslərin əlaqələndirilməsi üsullarının məcmu kimidir: (Çəki: 1)

- dövlət tərəfindən həyata keçirilən makroproqramlarda
- makroplanlaşdırmada
- makroproqnozlarda
- mezoplanlaşdırmada
- bütün cavablar düzdür

Sual: İndiqativ planlaşdırmanın xüsusiyyətləri: (Çəki: 1)



- Tövsiyyəedici xarakterlidir
  - Nəzarətedici xarakterlidir
  - Təftişedici xüsusiyyəti
  - Direktiv xüsusiyyəti
  - Strateji xüsusiyyəti
- 

Sual: Direktiv mərkəzləşdirilmiş iqtisadi sistemin dağılma səbəbləri: (Çəki: 1)

- cəmiyyətin xərclərinin artması
  - hakimiyyətin mərkəzləşdirilmiş forması
  - qəbul olunmuş qərarların düzgün yerinə yetirilməsi
  - qərarların icraçıları səriştəsiz ötürülməsi
  - bütün cavablar düzdür
- 

Sual: Plan-bazar institutlarının birgə fəaliyyətində dövlətin iqtisadi rolunun yüksəldilməsinə aiddir: (Çəki: 1)

- xalq təsərrüfatının idarə olunmasının bərpası
  - bazarın işləməyən sahələrində sosial-iqtisadi proseslərin tezləşdirilməsi
  - təsərrüfatçılıq üçün hüquqi-normativ şəraitin yaradılması
  - kortəbii bazar qüvvələrinin strateji məqsədlərə istiqamətlənməsinə koordinasiyası
  - bütün cavablar düzdür
- 

Sual: Hansı hallarda iqtisadi sistemin idarə olunmasında dövlətdəstəyinə ehtiyac duyulur: (Çəki: 1)

- indiqator dəhlizində indiqatorlar aralıq hüduddadır
  - firmada ifrat istehsal vardır
  - firma minimum giriş kəmiyyətində aşağı istehsaldadır
  - indiqatorlar aralıq hüduddan kənardadır
  - firma maksimum giriş kəmiyyətindədir
- 

Sual: Makroiqtisadi modelin dəqiqliyi arta bilər: (Çəki: 1)

- obyektə real yaxınlaşdığı halda
  - model mürəkkəbləşdirildikdə
  - modelə daxil olan məhdudiyyətlərin sayı azaldıqda
  - sistemini elementlərinin və onların qarşılıqlı əlaqələrinin düzgün seçildiyi halda
  - statistik göstəricilərin müqayisə edildiyi halda
- 

Sual: Məhsul istehsalı azalmadığı, qiymətlərin əhəmiyyətli dərəcədə yüksəldiyi halda: (Çəki: 1)

- Real UDM – artacaq
  - Nominal UDM – azalacaq
  - nominal UDM artacaq
  - real həyat səviyyəsi yüksələcək
  - real UDM azalacaq
-

Sual: Aşağıdakılardan hansı ÜDM – anlayışını tam ifadə edir: (Çəki: 1)

- il ərzində ölkə daxilində bazar qiymətində əmtəə və xidmətlərin istehsalının dəyəri
  - bazar qiymətində alınan əmtəə və xidmətlərin dəyərinin cəmi
  - ölkə əhalisi tərəfindən istehsal olunan son məhsul
  - il ərzində bazar qiymətlərində xidmətlərin dəyəri
  - bazar qiymətində məhsulların dəyəri
- 

Sual: Ölkənin iqtisadi təhlükəsizliyini səciyyələndirən göstəricilərə aiddir. (Çəki: 1)

- Ümumi Milli, Ümumi Daxili Məhsul, Xalis Milli Məhsul, Ümumi Milli gəlir:
  - Əsas kapitalın xidmət müddəti, resurs potensialı, elmi texniki potensial büdcə defisitinin səviyyəsi
  - ÜDM – da xarici borcun xüsusi çəkisi, qızıl – valyuta ehtiyatı, daxili istehlakda idxal məhsulunun xüsusi çəkisi
  - sahədə yığım norması
  - ÜDM, ÜMM
- 

Sual: Dövlət bazara təsir göstərə bilməz (Çəki: 1)

- vergilər vastəsilə
  - maksimum qiymət vastəsi həddi ilə
  - piqu effektivlə
  - dövriyyədə olan pul kütləsi vastəsilə
  - inhisarçılar vastəsilə
- 

Sual: Bazarın fəaliyyət mexanizminə aid deyildir (Çəki: 1)

- tələb
  - rəqabət
  - istehlak.
  - təklif.
  - qiymət
- 

Sual: Bazarın fəaliyyət mexanizminə aiddir. . 1) tələb 2) rəqabət 3) istehlak. 4) təklif. 5) qiymət (Çəki: 1)

- 1.2.3
  - 2.3.4
  - 3.4.5.
  - 1.2.4.5
  - 2.5.4.3
- 

Sual: Tənzimləmənin iqtisadi metodlarına aiddir: A) manatın dönərliyinin artırılması B) kapitalın hərəkəti balansı C) ixracın lisenziyalaşdırılması D) xaricə kapital ixracı üzərində dövlət nəzarəti (Çəki: 1)

- AB
- AC
- AD

- BC
  - BD
- 

Sual: İndiqativ planlaşdırmanın struktur bölmələri hansılardır (Çəki: 1)

- sosial-iqtisadi inkişaf göstəriciləri
  - istehsalın inkişaf göstəriciləri
  - istehlak bazarının göstəriciləri
  - istehsal amillərinin dinamikası göstəriciləri
  - bütün cavablar düzdür
- 

Sual: İndiqativ planın tərkibinə daxildir: A) ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətləri B) sosial-iqtisadi inkişafa dövlət orqanlarının təsir alətləri C) istehsal və maliyyə resurslarının zəruri həcmi D) resursların bölgü planı (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - CD
  - BCD
- 

Sual: İndiqativ planlaşdırma imkan verir: A) bazar-qeyri bazar strukturlarının uzlaşdırılmasına B) dövlət sifarişlərinin yerləşdirilməsinə C) makro-mikro-mezo səviyyələrdə vergiyə cəlb olunma sisteminin yaradılmasına D) plan-proqnozların istiqamətləndirilməsinə (Çəki: 1)

- ACD
  - ABC
  - BCD
  - ABD
  - ABCD
- 

Sual: Fransada 1966-1970-ci beşillik planda «indiqator həyəcanı» vəziyyəti üçün nəzərdə tutulan iqtisadi göstəricilərin həddü: A) istehlak məhsullarının qiymətlərinin illik artımının 1%-dən yüksək olması B) idxalın-ixracı 90% üstələməsi C) ÜDM artımının «% olması D) məşğulluq səviyyəsinin (aktiv əhaliyə nisbətən) 10% olması (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - BCD
- 

Sual: Firma min giriş kəmiyyətində istehsal edərsə dövlət dəstəyinə ehtiyacı vardır və bu zaman dövlət hansı stabilləşdirmə tədbirlərdən istifadə edir: A) bu ümumi sistemə təsir göstərmir B) sosial tədbirlər həyata keçirilir C) normativ hüquqi vasitələrdən istifadə edir D) iqtisadi vasitələrə əl atır (Çəki: 1)

- BCD
- AB

- AC
  - ACD
  - ABC
- 

Sual: Açıq iqtisadiyyatda qəlif vergisinin artırılması nəyə səbəb ola bilər? (Çəki: 1)

- idxalın artımına
  - ixracın artımına
  - investisiyaların artımına
  - milli valyutanın dönerliyinin yüksəlməsinə
  - əmanətlərin artmasına
- 

Sual: Dövrü axın modeli əks etdirir (Çəki: 1)

- bazar qiymətinin formalaşması prosesini
  - Mərkəzi, kommersiya bankla, əmanətçilər qarşılıqlı əlaqəsini
  - əsas iqtisadi subyektlərin qarşılıqlı əlaqələrini
  - iqtisadi artım amillərinin qarşılıqlı fəaliyyətini
  - istehsalın tsikliliyini
- 

Sual: İstehsal amilləri sahiblərinin gəlirlərindən ibarətdir. (Çəki: 1)

- Ümumi milli məhsul
  - Ümumi daxili məhsul
  - Sərəncamda qalan gəlir
  - Milli gəlir
  - cari gəlir
- 

Sual: Ümumi Milli Məhsuldan, Xalis Milli Məhsula keçmək üçün (Çəki: 1)

- xalis investisiya xərcləri əlavə edilməlidir
  - ÜMM – dan təmiz investisiya çıxılmalıdır
  - ÜMM – a amortizasiya əlavə edilməlidir
  - ÜDM – a amortizasiya əlavə edilməlidir
  - əsas fondların aşınması çıxılmalıdır
- 

Sual: Almaniya da özəlləşdirilən mülkiyyətin neçə % hüququnu dövlət öz əlində saxlayır. (Çəki: 1)

- 51
  - 81
  - 91
  - 40
  - 61
- 

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	21
Maksimal faiz	21

---

Sual: Makroiqtisadi modellərdə təhlil edilir: (Çəki: 1)

- UDM istehsalının təhlili
- Milli gəlir istehsalının təhlili
- Sahələrarası balans göstəricilərinin təhlili
- İnflyasiya dinamikasının təhlili
- Bütün cavablar düzdür

Sual: Makroiqtisadi təhlilə aid deyildir: A) kapitalın hərəkəti B) əmək resursları C) işsizlik və inflyasiya D) Məcmu tələb və təklif E) tam məşğulluq (Çəki: 1)

- AB
- AC
- AD
- AE
- BC
- BD
- BE
- CD
- E

Sual: İstehsal amillərinin təhlilinə aid deyildir: A) əmək resursları B) Torpaq resursları C) İstehsal fondları D) Kapitaldan istifadə E) İşsizlik və inflyasiya (Çəki: 1)

- E
- AB
- AC
- AD
- BC
- BD
- BE
- CD
- CDE
- ABCD
- BCDE
- CDE

Sual: Makroiqtisadi modellərin tərtibinin ardıcılığı neçə olmalıdır: (Çəki: 1)

- Strateji dəyişənlərin seçilməsi
- Makromodellərin həll olqoritminin tərtib edilməsi
- Tapılmış həllin imkanlılığının təhlili
- İlk sosial – iqtisadi təhlilin aparılması
- Ardıcılıq düz deyil

Sual: F. Cene iqtisadi cədvəldən təkrar istehsalı əks etdirmək üçün cəmiyyəti hansı siniflərə ayırmışdır: A) Məhsuldar sinif (icracilər fermerlər) B) Mülkiyyətçilər (torpaq sahibləri) C) Qeyri məhsuldar sinif (sənətkarlar, ticarətçilər) D) Fəhlə sinfi (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ABD
  - BCD
- 

Sual: «İqtisadi cədvəl» dən hansı nəticələr çıxarılmışdır: A) İlk dəfə «təkrar istehsal» anlayışı iqtisadiyyata daxil edilmiş B) İstehsal və istehlak bir cədvəldə əks etdirilmişdir C) Məhsulun sahələr arasında bölgüsü aparılmışdır. D) Kənd təsərrüfatının istehsalına birinci dərəcəli əhəmiyyət verilmişdir (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - ABCD
- 

Sual: F. Cenenin «iqtisadi cədvəl» - i təhlili edilmişdir: A) Rus alimi akademik Nemcinov tərəfindən B) Rus alimi akademik Kontorovic tərəfindən C) Rus alimi prof. Eydelec tərəfindən D) Rus almi prof. Feld tərəfindən (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - ABCD
- 

Sual: «İqtisadi cədvəl» təhlil edilmişdir: a) Rus alimi akademik Nemcinov tərəfindən b) Fransız alimi Bernard tərəfindən c) Yapan alimi İisusa Xosayami tərəfindən d) Rus alimi Feld tərəfindən (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - ABCD
- 

Sual: Makroiqtisadi modelin ilk riyazi qoyuluşu kim tərəfindən yaradılmışdır: (Çəki: 1)

- Rus iqtisadçısı Q.A Feldman
  - L Valras
  - V Pareto
  - C Keynes
  - Rus iqtisadçısı Eydelman
- 

Sual: Keynes modeli nəzərdə tutur: (Çəki: 1)

- Şəquli əyri AS, potensial ÜDM səviyyəsindədir
  - Üfüqi əyri AS, ÜDM səviyyəsinə uyğun qələn qiymət səviyyəsində
  - AS əyrisi müsbət əyilmə ilə, faiz stavkasını əks etdirir
  - AD sola doğru hərəkət edir
  - AD sağa doğru hərəkət edir
- 

Sual: Klassik modeldə qiymətin və ÜDM-n səviyyəsinin eyni zamanda aşağı düşməsi izah olunur: (Çəki: 1)

- AD-nin ancaq sola hərəkəti ilə
  - AD-nin ancaq sağa hərəkəti ilə
  - potensial ÜDM-n aşağı düşməsilə
  - potensial ÜDM-a məcmu tələbin azalması ilə
  - tələbin artması ilə
- 

Sual: Məcmu təklif əyrisi (AS) Klassik modeldə nəzərdə tutur: (Çəki: 1)

- məcmu tələblə müəyyən olunan qiymət səviyyəsini üfüqi xətti
  - dövlət siyasəti və faiz stavkası ilə müəyyən olunan qiymət səviyyəsini üfüqi xətti
  - ümumi milli məhsulu ixtiyarı səviyyəsində şaquli xətti
  - şaquli xəttə potensial ümumi milli məhsulun səviyyəsini
  - Üfüqi xətdə potensial ümumi milli məhsulun səviyyəsini
- 

Sual: Klassik modeldə qiymət səviyyəsinin dəyişməz halında ÜDM-n aşağı düşməsi izah olunur: (Çəki: 1)

- potensial ÜDM və məcmu tələb eyni zamanda azalır
  - ÜDM dəyişmir, məcmu tələb artır
  - potensial ÜDM artır, AD dəyişməz qalır
  - AD-artır, potensial ÜDM azalır
  - hamısı birlikdə
- 

Sual: Makroiqtisadi təhlilin aparılması tarixi başlanır: (Çəki: 1)

- XX-əsrin 30-cu illəri
  - XX-əsrin 40-cı illəri
  - XX-əsrin 50-ci illəri
  - XX-əsrin əvvəlləri
  - XX-əsrin sonunda
- 

Sual: F.Gene iqtisadi cədvəldə təkrar istehsalı əks etdirmək üçün cəmiyyəti hansı sinflərə ayırmışdır. a) məhsuldar sinf. b) mülkiyyətçilər c) qeyri- məhsuldar sinf d) fəhlə-kəndli sinfləri e) hamısı düzdür (Çəki: 1)

- a.d.e
  - b.c.d.
  - c.d.e
  - a.b.c
  - b.c.e.
-

Sual: F.Genenin iqtisadi cədvəlində təkrar istehsalı əks etdirmək üçün ayrılmış sinfə daxil deyildir (Çəki: 1)

- məhsuldar sinf
  - mülkiyyətçilər
  - qeyri- məhsuldar sinf
  - fəhlə-kəndli sinfləri
  - hamısı düzdür
- 

Sual: Makroiqtisadi modellərdə təhlil edilmir: a) UDM b) Milli gəlir c) Sahələrarası balans göstəriciləri d) İnflyasiya dinamikası e)) firma iqtisadiyyatı (Çəki: 1)

- E
  - ABCD
  - BC
  - CD
  - DE
- 

Sual: Makroiqtisadi modellərdə təhlil aparılır (Çəki: 1)

- İşsizlik və inflyasiyanın təhlili
  - Məcmu tələb və təklifin təhlili
  - Tam məşğulluğun təhlili
  - İstehsal amillərinin təhlili
  - Bütün cavablar düzdür
- 

Sual: İstehsal amillərini təhlilinə aiddir (Çəki: 1)

- Kapitaldan istifadənin təhlili
  - Əmək resurslarından istifadənin təhlili
  - Torpaq resurslarından istifadənin təhlili
  - İstehsal fondlarından istifadənin təhlili
  - Bütün cavablar düzdür
- 

Sual: Klassik modelin qaydasına müvafiq olacaq (Çəki: 1)

- məcmu tələb səviyyəsi istehsalın həcmi ilə müəyyən olunur
  - nominal əmək haqqı və qiymətlər sərfidir(qətidir)
  - məcmu təklif əyrisi şaqulidir,sağa və sola hərəkət edə bilməz
  - iqtisadiyyatda investisiya və əmanətlər müxtəlif amillərlə müəyyən edilir və faiz stavkasının dəyişməsi ilə tənləşdirilə bilməz
  - məcmu təklif əyrisi şaqulidir,sola və sağa hərəkət edə bilər
- 

Sual: Dövlət xərclərinin artması şəraitində üçün müddətə istehsalın həcmi əlaqədar baş verən dəyişiklər: (Çəki: 1)

- qiymət dəyişməzliyi şəraitində istehsalın həcmi artır
- istehsal həcmi dəyişməzliyi şəraitində, qiymətin ümumi səviyyəsi yüksəlir
- istehsalın həcmi dəyişmir, qiymətin ümumi səviyyəsi aşağı düşür
- ÜDM –dəyişmir məcmu tələb artır



AD-dəyişmir, ÜDM-n həcmi yüksəlir.

**BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Makroiqtisadi modellərin qurulmasında hansı modeldən istifadə olunur: (Çəki: 1)

- 
- ev təsərrüfatının gəlirlərinin istehlakçılar arasında bölüşdürülməsi
- institusional funksiya
- bütün cavablar düzdür
- istehsalın texnoloji şəraitini əks etdirən funksiya

Sual: Makroiqtisadi modellər hansı məsələləri həll edir: (Çəki: 1)

- xalq təsərrüfatının quruluşunu və dinamikasını təhlil etmək
- xalq təsərrüfatının inkişafını proqnozlaşdırmaq
- iqtisadiyyatın tənzimlənməsinin effektivliyini təhlil etmək
- iqtisadiyyatın inkişafının optimal variantının əsasını formalaşdırmaq
- bütün cavablar düzdür

Sual: Makroiqtisadi modellərin həll edəcəyi məsələyə aid deyildir: (Çəki: 1)

- İqtisadiyyatın quruluşu və dinamikasını təhlil etmək
- xalq təsərrüfatını proqnozlaşdırmaq
- İqtisadiyyatın tənzimlənməsinin optimal variantını müəyyən etmək
- İqtisadi inkişafın effektivliyini təhlil etmək
- İqtisadi inkişafın funksional sahələrinin təhlilini aparmaq

Sual: Makroiqtisadi təhlil obyektləri hansılardır: (Çəki: 1)

- Milli sərvət
- Ümumi daxili məhsul
- Ümumi milli məhsul
- Milli gəlir
- Bütün cavablar düzdür

Sual: Makroiqtisadi təhlil obyektləri hesab edilir: (Çəki: 1)

- Ölkədə orta illik gəlir

- Orta əmək haqqı
  - İnflyasiya səviyyəsi
  - İşsizlik səviyyəsi
  - Cavablar düzdür
- 

Sual: K.Marks «İzafi dəyər nəzəriyyəsi» əsərində «İqtisadi cədvəl»-i necə qiymətləndirmişdir: (Çəki: 1)

- kapitalın istehsal prosesi təkrar istehsal prosesi kimi verilmişdir
  - kapitala – cəlif arasında mübadilə təkrar istehsal prosesinə daxil edilmişdir
  - təkrar istehsal prosesi iki böyük sahə arasında dövriyyə kimi göstərilmişdir (xammal istehsal və sənaye arasında)
  - dövriyyənin təkrar istehsal prosesinin bir forması olduğu qeyd edilmişdir
  - bütün cavablar düzdür
- 

Sual: Makromodellər vasitəsilə həll oluna biləcək məsələlər: A) dövlət xərcləri, maliyyə, əmək və material resursları ilə təmin olunmalıdır B) iqtisadiyyatın inkişafı əmək resurslarının aktiv hissəsini tam əhatə etməlidir C) cəmiyyətin bütün üzvləri minimum yaşayış səviyyəsi ilə təmin olunmalıdır D) işsizliyin mövcudluğu qəbul olunmalıdır (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - AC
- 

Sual: Məcmu təklif əyrisində Keynis kəsiyi əks etdirir: (Çəki: 1)

- müsbət təmayülə malikdir
  - mənfi təmayülə malikdir
  - şaquli xətti əks etdirir
  - üfüqi xətti əks etdirir
  - məcmu tələb əyrisi sola hərəkət edir
- 

Sual: Məcmu tələb əyrisi, azalıq kəsikdə əks etdirir. (Çəki: 1)

- Şaquli xətdə əks olunur
  - Üfüqi xətdə əks olunur
  - Müsbət əyilməyə malikdir
  - mənfi əyilməyə malikdir
  - hamısı birlikdə
- 

Sual: Bütün resurslardan istifadə olunmaqla ÜDM-n potensial həcminə nail olunur və bu səbəb olur: (Çəki: 1)

- əmtəə təklifini artırır
- təklifin dəyişməz həcmində, qiymət yüksəlir
- qiymət səviyyəsi və ÜDM real həcmi eyni vaxtda artır
- ÜDM-n real həcmi artırılır, qiymət səviyyəsi yüksəlir

qiymət səviyyəi artır, ÜDM-n real həcmi artır

---

Sual: Məcmu tələb əyrisi sağa hərəkəti əks etdirmir: (Çəki: 1)

- qiymət və ÜDM-artımı birlikdə
  - qiymət artır ÜDM artmır
  - ÜDM artır qiymət artmır
  - qiymət artır ÜDM azalır
  - real ÜDM artır qiymət artmır
- 

Sual: Qiymətin artması, istehsalın aşağı düşməsi nə ilə əlaqədardır: (Çəki: 1)

- məcmu tələb əyrisi sağa hərəkət edir
  - məcmu tələb əyrisi sola hərəkət edir
  - məcmu təklif əyrisi sola hərəkət edir
  - məcmu təklif əyrisi sağa hərəkət edir
  - ÜDM-n real həcmi artmır, qiymət səviyyəsi yüksəlir
- 

Sual: Vergilərə, əmanətə və şəxsi istehlaka gedən gəlir hansıdır? (Çəki: 1)

- sərəncamda qalan gəlirlər
  - milli gəlir
  - məcmu gəlir
  - şəxsi gəlir
  - son gəlir
- 

Sual: Makroiqtisadi modellərin tərtibinin ardıcılığı necə olmalıdır (Çəki: 1)

- sosial təhlil – səbəb və nəticə əlaqələrinin müəyyən edilməsi
  - birinci mərhələnin nəticələri əsasında eyniliklərin qurulması
  - modellərin yeniləşdirilməsi – parametrlərin qiymətləndirilməsi
  - empirik material əsasında modelin uyğunluğunun yoxlanılması
  - bütün cavablar düzdür
- 

Sual: Müasir makroiqtisadi modellərdə qarşısında duran vəzifələr: A) xalq təsərrüfatı mütənasiblikləri və artım sürəti B) əhəlinin pul gəlirləri, məhsul fondu ilə uzlaşdırılmalı C) əmək haqqı sərf olunan əməyin müqabiləli olmalıdır D) əməyin ödənişi cinsi formada olmalıdır (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - AC
- 

Sual: Müasir makromodellərdə qarşısında duran vəzifələr: A) xalq təsərrüfatı mütənasiblikləri və artım sürəti B) əhəlinin pul gəlirləri, məhsul fondu ilə uzlaşdırılmalı C) əmək haqqı sərf olunan əməyin müqabiləli olmalıdır D) əməyin ödənişi cinsi formada olmalıdır (Çəki: 1)

- ABC

- ABD
  - CD
  - ACD
  - BC
- 

Sual: Sadalanan məvhumlardan hansı daha düzgündür (Çəki: 1)

- AD əyrisi mənfə əyilməyə malikdir
  - dövlət ətraf mühitin qorunması tədbirlərini sərtləşdirir, bununla da məcmu təklif əyrisi sağa doğru hərəkət edir
  - istezsalın real həcmnin artımı qiymət artımını müşayət edə bilməz
  - istehsal həcmnin artımı, qiymət artımını müşayət edir
  - AD-əyrisi şaqulidir
- 

Sual: Ümumi milli məhsulun potensialına nail olunmadığı, bütün rnsurlardan tam istifadə olunmadığı halda tələbin artması səbəb olur (Çəki: 1)

- mal təklifinin artımına
  - təklif artmır, qiymət artır
  - təklif və ÜDM-eyni vaxtda artır
  - ÜDM-artmır, qiymət səviyyəsi artır
  - qiymət artmır, ÜDM-n real həcmi artır
- 

### **BÖLMƏ: 0303**

Ad	0303
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Makroiqtisadi təhlil tədqiq edir: (Çəki: 1)

- Milli gəlir
  - İşsizlik səviyyəsi
  - İnflyasiya sürəti
  - Dövlət büdcəsinin vəziyyəti
  - bütün cavablar düzdür
- 

Sual: Makroiqtisadi təhlilin xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- Birləşdirmə
  - Sahibkarlıq bölməsi
  - Dövlət bölməsi
  - Qalan dünya
  - hamısı
-

Sual: Akademik Nemçinovun yaratdığı əmək-məhsul modelinə hansı bloklar aiddir: (Çəki: 1)

- dayaq əmək-məhsul balansı modeli
  - ictimai zəruri əmək məsrəfləri modeli
  - ümumi sahə və ərazi əmək bölgüsü modeli
  - müəssisələr arasında sahədaxili əmək bölgüsü modeli
  - bütün cavablar düzdür
- 

Sual: Makroiqtisadi modellər ictimai-iqtisadi inkişafın hansı səviyyələrini əks etdirir: (Çəki: 1)

- bazar bərabərlikləri şəraiti
  - əhali gəlirlərinin istehlak və əmanətə istiqamətlənməsi
  - əhali gəlirlərinin əmanətə istiqamətlənməsi
  - bütün cavablar düzdür
  - iqtisadi tsikllərin dönrəliyi
- 

Sual: Modeldə təkrar axın əks etdirir: (Çəki: 1)

- bazar qiymətinin formalaşmasını
  - Mərkəzi və kommərsiya banklarının qarşılıqlı əlaqəsini
  - İqtisadi subyektlərin əsas əlaqələrini
  - iqtisadi artım amillərinin qarşılıqlı əlaqələrini
  - İstehsalın tsiklik prosesini
- 

Sual: Makroiqtisadiyyatda məcmu tələb qöstərir: (Çəki: 1)

- dövlət xərcləri və müəssisənin investisiya tələbatı
  - ev təsərrüfatının tələbatı və xalis ixracı
  - bütün makroiqtisadi subyektlərin tələbatını
  - ev təsərrüfatın tələbatın və müəssisəni investisiya tələbat
  - müəssisənin investisiya tələbatını
- 

Sual: İqtisadiyyat uzun müddətli tarazlığına və pulun dövriyyə surəti yüksəldiyi halda nə baş verir: (Çəki: 1)

- qısa müddətə buraxılış azalır,uzun müddətə qiymət səviyyəsi aşağı düşür
  - qısa müddətə buraxılış azalır,uzun müddətə qiymət yüksəlir
  - qısa müddətə buraxılış artır,uzun müddətə qiymət yüksəlir
  - uzun müddətə buraxılış artır,qısa müddətə qiymət artır
  - uzun müddətə buraxılış artır,orta müddətə yüksəlir.
- 

Sual: F.Gene varlı torpaq sahiblərini müflisləşdirə bilən hansı səbəbləri göstərmişdir (Çəki: 1)

- vergiyə cəlb olunmanın qeyri-düzgün forması
  - vergi yükünün həddən artıq yüksək olması
  - kənd əhalisinin şəxsi azadlığının olmaması
  - xarici ticarətin olmaması
  - cavablar düz deyil
-

Sual: Klassiklər, bazar iqtisadiyyatının hansı xüsusiyyətini dəstəkləmişlər (Çəki: 1)

- iqtisadiyyatda dövlət bölməsinin üstünlüyünü
  - minimum əmək haqqını
  - dövlət xərclərinin artımını
  - iqtisadiyyata dövlətin müdaxilə etməməsini
  - məjmu tələbin stimullaşdırılmasını
- 

Sual: Bazar iqtisadiyyatında dövlətin funksiyalarına daxil deyildir (Çəki: 1)

- ictimai nemətlərlə təminat
  - antiinhnsar tənzimlənməsi
  - məhsul və resurslara qiymətlərin müəyyən edilməsi
  - gəlirlərin yenidən bölüşdürülməsi
  - makroiqtisadi stabiləşdirmə tədbirləri
- 

Sual: Klassik kəsikdə məcnu tələb əyrisi yerləşir (Çəki: 1)

- şaqüli xətdə
  - üfiqi xətdə
  - aralıq xətdə
  - şaquli və üfiqi xətdə
  - üfiqi və aralıq xətdə
- 

Sual: Kenis kəsiyində məcnu tələb əyrisi yerləşir (Çəki: 1)

- şaqüli xətdə
  - üfiqi xətdə
  - aralıq xətdə
  - şaquli və üfiqi xətdə
  - üfiqi və aralıq xətdə
- 

Sual: Aralıq kəsikdə məcnu tələb əyrisi yerləşir: (Çəki: 1)

- şaqüli xətdə
  - üfiqi xətdə
  - aralıq xətdə
  - şaquli və üfiqi xətdə
  - üfiqi və aralıq xətdə
- 

Sual: Makroiqtisadi tənzimləmə aləti deyildir (Çəki: 1)

- vergilər
  - subsidiya və kreditlər
  - hüquqi təminatlar
  - sosial təminat
  - cavablar düzdür
- 

Sual: Makroiqtisadi təhlilin maliyyə sistemə daxildir (Çəki: 1)

- bdc sistemi
  - bdcdn knar fondlar
  - dvltin valyuta ehtiyatı
  - mssis v tkilatların maliyy fondları
  - cavablar dz dr
- 

Sual: Makroiqtisadi modellrin tsnifldirilmsin daxildir (ki: 1)

- iqtisadi tsnifldirm formasında – nticd modellrin tipi myn edilir
  - elmi metodoloji sasa gr tkrar istehsal nzriyysi
  - trtib olunma vaxtına gr
  - hat dairsin gr
  - btn cavablar dz dr
- 

Sual: Makroiqtisadi modellrin dqiqliyi artır (ki: 1)

- onun, real obyekt yaxınladıđı halda
  - modelin mrkkbldirildiyi halda
  - model daxil ediln mhdudiytlrin azaldıldıđı halda
  - sistemin sas elementlrinin v laqlrinin dzgn seildiyi halda
  - sas statistik gstricilrin mqayissində
- 

Sual: mk resurslarının planladırılması predmet ola bilr: (ki: 1)

- kadrların strukturu v sayı
  - istehsalın material tutumu
  - fondlardan intensiv v ekstensiv istifad
  - mk tutumu
  - istehlak resurslarının hcminin artması
- 

Sual: F.Gene varlı torpaq sahiblrini mflisldir biln hansı sbblri gstrmidir (ki: 1)

- vergiy clb olunmanın qeyri-dzgn forması
  - vergi yknn hddn artıq yksk olması
  - daxili ticartd azadlıđın olmaması
  - mhkm xrclrinin yksk olması
  - cavablar shvdir
- 

### **BLM: 0401**

Ad	0401
Suallardan	12
Maksimal faiz	12
Sualları qarıdıрмаq	<input checked="" type="checkbox"/>
Suallar tqdim etmək	2 %

---

Sual: Keçmiş SSRİ məkanında SAB-tərtibi hansı dövrə təsadüf edir: (Çəki: 1)

- 1930-cu il
  - 1946-cı il
  - 1950-ci il
  - 1959-cu il
  - 1961-ci il
- 

Sual: SAB-ın 1959-cu il modelində xalq təsərrüfatının neçə sahəsi əhatə olunmuşdur: (Çəki: 1)

- 80 sahə
  - 85 sahə
  - 93 sahə
  - 101 sahə
  - 105 sahə
- 

Sual: Sahələrarası balansın çoxsahəli modelləri hansı ölkələrdə tərtib edilmişdir: A) Sabiq SSRİ-də B) İsraildə C) Yaponiyada D) Efiopiyada (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - AD
- 

Sual: Azərbaycan Respublikasında ilk sahələrarası balans nə vaxt tərtib edilmişdir: (Çəki: 1)

- 1950-ci ildə
  - 1955-ci ildə
  - 1959-cu ildə
  - 1964-cü ildə
  - 1966-cı ildə
- 

Sual: Azərbaycan Respublikasında SAB tərtibi illəri: (Çəki: 1)

- 1964
  - 1971
  - 1972
  - 1975
  - 1980
- 

Sual: Azərbaycan Respublikası Elmi Tədqiqat İqtisadiyyat İnstitutu tərəfindən tərtib olunmuş SAB-da neçə sahə əks olunmuşdur: (Çəki: 1)

- 80 sahədən çox
  - 90 sahədən çox
  - 110 sahədən çox
  - 120 sahədən çox
  - 100 sahədən çox
-



Sual: Respublikada sonuncu SAB nə vaxt tərtib olunmuşdur? (Çəki: 1)

- 1977
  - 1982
  - 1988
  - 2001
  - 2002
- 

Sual: Məcmu tələb əyrisi aralıq kəsikdə əks etdirir: (Çəki: 1)

- üfiqi xətdədir
  - şaquli xətdədir
  - müsbət əyilməyə malikdir
  - mənfi əyilməyə malikdir
  - hər iki tərəfə hərəkət edir
- 

Sual: SAB ən kiçik cədvəlli modeli hansı ölkədə tərtib olunmuşdur: A) Böyük Britaniyada B) Efiopiyada C) ABŞ D) İsraildə (Çəki: 1)

- AB
  - B
  - BC
  - ABC
  - ABD
- 

Sual: Aşağıdakı məvhumlardan hansı daha düzdür? (Çəki: 1)

- AD-əyrisi mənfi əyilməyə malikdir
  - dövlət ətraf mühitin qorunması tədbirlərini sərtləşdirdiyi halda istehsal xərcləri artır, əyri yerini sağa dəyişir
  - istehsalın real həcmi, qiymət artımı ilə müşayət olunmur
  - AD-müsbət əyilməyə malikdir
  - AD-əyrisi şaquli vəziyyətdədir
- 

Sual: Bütün resurslardan istifadə olunaraq Ümumi Milli Məhsulun potensial həcminə nail olması nəyə səbəb olur? (Çəki: 1)

- əmtə təklifinin artımına
  - təklif dəyişmir qiymət yüksəlir
  - rəqabəti artırır
  - məşğulluğu artırır
  - istehsal xərclərini artırır
- 

Sual: Ümumi milli məhsulun potensial həcminə nail olunmadığı halda tələb artımı səbəb olur? (Çəki: 1)

- əmtə təklifinin artımına
- qiymət artımına
- rəqabətin yüksəlməsinə
- məşğulluğun artmasına

məşğulluğun azalmasına

---

**BÖLMƏ: 0402**

Ad	0402
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sahələrarası balansda iqtisadi proseslər necə ifadə olunur: A) riyazi ifadələrdə B) texniki ifadələrdə C) xətti bərabərlərdə D) matris formasında (Çəki: 1)

- ACD  
 ABD  
 CBD  
 BCD  
 DAB

---

Sual: Respublikada sahələrarası plan balansının tərtibi hansı dövlət strukturu tərəfindən aparılmışdır? (Çəki: 1)

- iqtisadiyyat nazirliyi Elmi-Tədqiqat iqtisadiyyat institutu tərəfindən  
 dövlət statistika komitəsi tərəfindən  
 kənd təsərrüfatının iqtisadiyyatı institutu tərəfindən  
 elmi-tədqiqat tədqiqat institutu tərəfindən  
 qiymət komitəsi tərəfindən

---

Sual: 1990-cı illərə qədər respublika iqtisadiyyatına sahələrarası balans metodunun tam daxil ola bilməməsi səbəbləri: (Çəki: 1)

- güclü mərkəzləşdirilmiş planlaşdırmanın mövcudluğu  
 planlaşdırmada sahə prinsipinə üstünlük verməst  
 avtomatlaşdırılmış plan hesablamalarının tətbiqindəki müvəffəqiyyətsizlik  
 SAB – tərtibi üçün zəruri informasiyaların toplanması ilə əlaqədar çətinliklər  
 bütün cavablar düzdür

---

Sual: SAB-da texnoloji asılılığı əks etdirən aij əmsalı nəyi əks etdirir: A) tam xərc əmsalını B) müstəqim xərc əmsalını C) ümumi xərclərin cəmini D) sahələrarası axını (Çəki: 1)

- AB  
 AC  
 AD  
 B  
 CD
-

Sual: Statistik sahələrarası balansda məhsul bölgüsündə nəzərə alınmışdır: A) əsaslı vəsait qoyuluşuna ayrılan vəsait son məhsul tərkibində göstərilmişdir B) əsaslı vəsait qoyuluşuna ayrılan vəsait son məhsul tərkibində göstərilmişdir C) əsaslı vəsaitin son məhsulun tərkibində olması onu ictimai məhsulun strukturu ilə əlaqələndirməyə imkan verir D) son məhsulun tərkibində olan əsaslı vəsait ayrı-ayrı sahələrin resurs təminatına imkan vermir (Çəki: 1)

- BCD
  - ABC
  - ACD
  - ABD
  - AB
- 

Sual: Kapital qoyuluşunun dinamik modeldə ayrı göstərilməsi üçün son məhsul ayrılır: A) son məhsulun qeyri istehlaka gedən hissəsi B) son məhsulun əsaslı vəsaitə ayrılan hissəsi C) son məhsulun qalan hissəsi D) son məhsulun yığıma gedən hissəsi (Çəki: 1)

- ABC
  - ABD
  - BCD
  - ACD
  - BA
- 

Sual: Sahələrarası balansın regional modelinin tərtibində məqsəd (Çəki: 1)

- regionunu ümumi daxili məhsulunu müəyyən etmək
  - region üzrə milli gəliri müəyyən etmək
  - regionlararası məhsul axınını müəyyən etmək
  - regionun təbii-iqtisadi şəraitini öyrənmək
  - A C
- 

Sual: Regionun sahələrarası balansında son məhsul hansı hissələrə ayrılır: A) istehlaka B) xaricə idxala (bazar şəraiti nəzərə alınmır) C) başqa regiona daşınmaya D) yığım üçün (Çəki: 1)

- ACD
  - ABC
  - BCD
  - ABD
  - AB
- 

Sual: İndiki dövrdə respublikada regionun sahələrarası balansı tərtib olunmurmu? A) tərtib olunur B) tərtib olunmur C) tərtib olunur az nomenklaturada D) tərtib olunur çox nomenklaturada (Çəki: 1)

- B
  - AB
  - BD
  - ABC
  - ABD
-

Sual: Regional sahələrarası balansda aij və dij əmsalları nələrə əks etdirir: A) öz daxilində məhsul axınını B) kənardan gətirilən məhsul axınını C) ümumi məhsul axınını D) milli gəlirin axınını (Çəki: 1)

- AB
  - ABC
  - ABD
  - BC
  - CD
- 

Sual: İqtisadiyyat depressiya vəziyyətində olduğu halda qısa müddətə AD artımı nəyə səbəb olur? (Çəki: 1)

- qiymət yüksəlir, lakin real ÜDM-a təsir etmir
  - ÜDM-n real həcmi artır lakin qiymətə təsir etmir
  - real ÜDM və qiymətlər artır
  - qiymət yüksəlir, ÜDM real həcmi azalır
  - milli pul vahidinin məzənnəsi aşağı düşür
- 

Sual: Məcmu tələb əyrisi yüksəldiyi halda: (Çəki: 1)

- qiymət aşağı düşür
  - qiymət yüksəlir
  - məhsul artıqlığı yaranır
  - ÜDM-n real həcmi və qiymətlər yüksəlir
  - milli valyuta məzənnəsi aşağı düşür
- 

Sual: İdxal məhsulunun qiymətinin yüksəlməsi nə ilə əlaqədar ola bilər? (Çəki: 1)

- məcmu təklif azalır
  - məcmu təklif artır
  - məcmu tələb azalır
  - AS və AD azalır
  - AS və AD artır
- 

Sual: Sahibkarlara vergilər artıdığı halda: (Çəki: 1)

- AD azalır AS artır
  - AS azalır, AS-nin həcmi dəyişmişdir
  - AS və AD azalır
  - AS və AD artır
  - məcmu tələb aşağı düşür
- 

Sual: Keynes modeli nəzərdə tutur: (Çəki: 1)

- şaquli AS əyrisi, ÜDM-n potensial həcmi səviyyəsindədir
- üfiqi AS əyrisi, ÜDM-n uyğun qiymət səviyyəsindədir, lakin potensial həcmdən aşağıdır
- AS əyrisi faiz stavkasının effektinə təsir edən az səviyyədə müsbət əyilməyə malikdir

- şaquli AD əyrisi potensial ÜDM-n səviyyəsindədir  
 üfiqi AD əyrisi ÜDM-n uyğun qiymət səviyyəsindən aşağıdır

---

**BÖLMƏ: 0403**

Ad	0403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: (E-a)-1 matrisası əks etdirilir: (Çəki: 1)

- müstəqim xərc əmsalını  
 tam xərc əmsalını  
 sahələrarası axın əmsallarını  
 xərclərinin minimum həcmi  
 xərclərin maksimum həcmi

---

Sual: Sahələr arası balansda tam xərc əmsalında ifadə olunan E simvolu nəyi əks etdirir: A) determinantı B) kvadrat matrisi C) vahid matrisi D) dioqanalı vahiddən ibarət olan matrisi (Çəki: 1)

- CD  
 AC  
 BC  
 ABC  
 BCD

---

Sual: İqtisadiyyatın sahə strukturunun tənzimlənməsində sahələrarası balansın rolunun artması nə ilə əlaqədardır: A) iqtisadiyyatın miqyasının artması ilə B) ictimai əmək bölgüsünün dərinləşməsi ilə C) sahələrarası əlaqələrin mürəkkəbləşməsi ilə D) balansın məzmunu ilə (Çəki: 1)

- ABC  
 ABD  
 BCD  
 ACD  
 AC

---

Sual: İctimai istehsalın sahə və sahələrarası strukturunun tənzimlənməsində balansın rolu: A) sahələrarası balansın dinamik modeli ilə B) ancaq onun vasitəsilə sahələrarası əlaqələri tənzimləmək mümkün olur C) ancaq onun vasitəsilə ayrı-ayrı sahələrin inkişaf istiqamətlərini birləşdirmək olur D) balansda çox variantlılıq prinsipi realizə olunur (Çəki: 1)

- BCD  
 ABC

- ABD
  - ACD
  - CD
- 

Sual: Dinamik modeldə əks olunur: A) son məhsul vahid halda göstərilir B) son məhsul iki hissəyə ayrılır C) istehsalın dinamikası ilə investisiyaların funksional asılılığı D) bərabərlik sisteminə əsaslı vəsait qoyuluşu bərabərliyi daxil edilir (Çəki: 1)

- BCD
  - ABC
  - ACD
  - ABD
  - BD
- 

Sual: Dinamik modeldə bij əmsalı nəyi ifadə edir: (Çəki: 1)

- fondların yerləşməsini
  - fondların yerləşməsini
  - kapital qoyuluşunun proporsionallıq əmsalını
  - ümumi proporsionallığı
  - sahələr arası xərclər
- 

Sual: Məcmu təklifin artırılmasının dövlət siyasəti əhatə edir: (Çəki: 1)

- idxal istehsalını azaldır
  - əmtəə və xidmət bazarını daraldır
  - xalq təsərrüfatının əmtəəliyi yüksəlir
  - fərdi müəssisələrin milliləşdirilməsi
  - resurs xərclərini artırır
- 

Sual: Qiymətin yüksəlməsi ilə bahəm işsizliyin səviyyəsi artır (Çəki: 1)

- mümkün deyil
  - mərkəzləşdirilmiş sistemdə mümkündür
  - ola bilsin ki, məcmu təklifin azalması ilə əlaqədardır
  - məcmu tələbin azalması ilə əlaqədar ola bilər
  - hiperinflyasiya əlaqədardır
- 

Sual: Ümumi Milli Məhsulun azalmasına və qiymət səviyyəsinin aşağı düşməsini klassik modeli necə izah edir? (Çəki: 1)

- məcmu tələb və potensial ÜMM-n eyni vaxtda azalması
  - məcmu tələb artır, ÜMM dəyişmir
  - ÜMM-n potensial həcmi artır, qiymət dəyişilmir
  - potensial ÜMM artır, AD dəyişilmir
  - AD artır ÜMM azalır
- 

Sual: Makroiqtisadiyyatda məcmu tələb hesab olunur: (Çəki: 1)

- dövlət xərcləri

- ev təsərrüfatının və xalis ixrac tələbatı
  - bütün makroiqtisadi subyektlərin
  - investisiya tələbatı
  - müəssisənin və ev təsərrüfatının investisiya tələbatı
- 

Sual: Əgər ilkin olaraq iqtisadiyyat uzun müddətli tarazlıqdadırsa, pulun dövretmə sürəti artdığı halda nə baş verə bilər: (Çəki: 1)

- qısa dövrdə buraxılış azalır, uzun müddətə qiymət aşağı düşür
  - qısa dövrdə buraxılış azalır, uzun müddətə qiymət yüksəlir
  - qısa müddətə buraxılış artır, uzun müddətə qiymət yüksəlir
  - uzun müddətə buraxılış artır
  - qısa müddətə qiymət artır
- 

### **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: «Təkrar istehsal» anlayışının ilk dəfə istifadə edən mütəfəkkir: (Çəki: 1)

- K.Marks
  - F.Engels
  - F.Gene
  - D.Rikardo.
  - A.Smit
- 

Sual: Təkrar itehsal ifadə edir: (Çəki: 1)

- Maddi nemətlərin istehsalı
  - Maddi nemətlərin istehlakı
  - Əmək resurslarının təkrar istehsalı
  - İşçi qüvvəsinin təkrar istehsalı
  - Bütün cavablar düzdür.
- 

Sual: . F.Gene ixtisasca kim olmuşdur? (Çəki: 1)

- Riyaziyyatçı
  - İqtisadçı
  - Həkim
  - Saray müsafiri
  - idmançı
-

Sual: Təkrar istehsal dəyişmə miqyasına görə fərqləndirilir A) Sadə təkrar istehsal B) Fasiləli təkrar istehsal C) Geniş təkrar istehsal D) Məhdud təkrar istehsal (Çəki: 1)

- ACD
  - ABC
  - CBD
  - ABD
  - BCD
- 

Sual: Sadə təkrar istehsal əhatə edir: (Çəki: 1)

- istehsalın sıxılmış ölçüdə bərpası
  - istehsalın geniş ölçüdə bərpası
  - istehsalın sabit ölçüdə bərpası
  - istehsalın məhdudlaşdırılması
  - kütləvi istehsal
- 

Sual: Hansı iqtisadi məktəbdə ilkin olaraq təkrar istehsal məsələsinə baxılmışdır: (Çəki: 1)

- merkantilizm
  - fiziokrat
  - marksizim
  - keyns
  - merjramilizm
- 

Sual: İstehsalın inkişafının təsiklik xarakteri əks etdirir (Çəki: 1)

- dövrü xarakterə malik olan iqtisadi konyukturanın titrəməsini (enib-qalxması)
  - işgüzar aktivliyin dövrü olaraq düşməsi
  - işgüzar aktivliyin dövrü olaraq yüksəlməsi
  - istehsal vasitələrinə tələbin artması nəticəsində iqtisadi inkişafın sürətlənməsi
  - istehsalın həcmi
- 

Sual: İstehsalın tənəzzül dövründə müşahidə olunur? (Çəki: 1)

- işsizliyin artması
  - işsizliyin azalması
  - məşğulluq səviyyəsi dəyişmir
  - işgüzar aktivliyin tənəzzülü
  - tənəzzül, depressiya, enmə, canlanma
- 

Sual: İqtisadiyyatın canlanma dövrü: (Çəki: 1)

- istehsalın real həcmi yüksəlir
  - istehsalın nominal həcmi yüksəlir
  - istehsalın nominal həcmi dəyişmir
  - nominal artır, real dəyişmir
  - nominal artır, real aşağı düşür
-



Sual: İqtisadi tsiklin davamlılığı: (Çəki: 1)

- bir il
  - iki il
  - beş il
  - on il
  - bir mənalı cavab vermək mümkün deyil
- 

Sual: İqtisadi tsikl nəzəriyyəsində öyrənilir (Çəki: 1)

- dövlət, firma, müəssisələrin planlaşdırmanın uyğunlaşdırılması mexanizmi
  - milli istehsalın real həcmnin enib-qalxması səbəbləri
  - ÜDM-n strukturu
  - istehsalın tarazlı və dayanıqlı artımının şərtləri, amilləri
  - istehsal vasitələrinə tələbin artması nəticəsində inkişafın sürətlənməsi
- 

Sual: İqtisadi tsikllərin dövr etmə müddətləri: (Çəki: 1)

- beş il
  - on il
  - cavab yoxdur
  - 3 il
  - on beş il
- 

Sual: Təkrar istehsal həzəriyyəsinin müəllifi (Çəki: 1)

- U.Petti.
  - K.Marks
  - F.Kene
  - F.Akvinski
  - A. Simit
- 

Sual: Təkrar istehsalın tipləri (Çəki: 1)

- sadə
  - geniş
  - ekstensiv.
  - intensiv
  - ekstensiv, intensiv və qarışıq
- 

Sual: İstehsal həcmnin artımlı təkrarlanması (Çəki: 1)

- geniş təkrar istehsal
  - konyukturalı təkrar istehsal
  - tənəzzüllü təkrar istehsal
  - sadə təkrar istehsal
  - fərdi təkrar istehsal
- 

Sual: Əvvəlki dövrə nisbətən istehsal həcmnin aşağı səbiyyədə təkrarlanması (Çəki: 1)

- geniş t krar istehsal
  - konyukturalı t krar istehsal
  - t n zz ll  t krar istehsal
  - sad  t krar istehsal
  - f rdi t krar istehsal
- 

Sual: İllik ssuda kapitalı 5% norma 200 dollar olduĐu halda torpaĐın qiym tini t yin etməli ( eki: 1)

- 8000 dollar
  - 6000 dollar
  - 4000 dollar
  - 12000 dollar
  - 2000 dollar
- 

Sual: Ev t s rr fatı  z q lirinin bir hiss sini bankda yerl şdirdiyi halda ( eki: 1)

-  man ti investisiyaya istiqam tl ndirirl r
  - investisiyalaşdırırlar lakin  man ti saxlamırlar
  -  man ti investisiyaya istiqam tl ndirmirl r
  -  man ti investisiyaya  ox qiym tli kaĐızlara s rf edirl r
  - hamısı birlikd 
- 

Sual: Layih nin iqtisadi effektivlik meyarı hansıdır: ( eki: 1)

- yeni iř yerl rinin yaradılması
  - daxili rentabellik norması
  - alternativ layih d n effektin g zld nilm si
  - investisiyaların  z n   d m si
  - alternativ layih nin x rcl ri
- 

Sual: Layih nin alternativ x rcl ri: ( eki: 1)

- layih nin diskont x rcinin g zld nilm si
  - alternativ layih nin x rcl rinin g zld nilm si
  - alternativ layih d n effektiv g zld nilm si
  - investisiyanın  z n   d m si
  - daxili rentabellik norması
- 

Sual: S naye tsiklinin fazaları hesab edilir ( eki: 1)

- s ni canlanma, y ks liř, canlanma v  artma
  - depressiya, azalma, ařaĐı d řm 
  - t n zz l, depressiya, ařaĐı d řm , canlanma y ks liř
  - t n zz l, depressiya, canlanma artım
  - depressiya, enm , canlanma, artım
- 

**B LM : 0502**

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: K.Marks sadə təkrar istehsalın hansı sxeminin birinci variantını vermişdir: A)  $V+M=C$  B)  $V + M = C$  C)  $V + M = C$  D)  $V + M =C$  (Çəki: 1)

- BC
- ABC
- BCD
- ACD
- CDE

Sual: Təkrar istehsalın mübadilə fazasının funksiyası: A) Mülkiyyət münasibətlərinin dəyişdirilməsini həyata keçirir B) Məhsulun istehsalçılara çatdırılması funksiyasını yerinə yetirir C) ictimai məhsulun bölgüsünü həyata keçirir D) məhsulun satıcı və alıcısını müəyyən edir (Çəki: 1)

- ABC
- ABD
- BCD
- ACD
- CD

Sual: Geniş təkrar istehsalın təmin olunması rəqabət mexanizmi hesab edilir: (Çəki: 1)

- rəqabət iştirakçılarının sayı məhduddur
- rəqabətdə mülkiyyətin bütün formaları iştirak edir
- rəqabət qanunlarına əməl olunmalıdır
- subyektin həər an bazardan çıxmaq imkanı var
- bütün cavablar düzdür

Sual: İstehsal vasitələri istehsalının, istehlak vasitələrini iqtisadi tskilin yaranması səbəbi hesab edirdi? (Çəki: 1)

- U.Djevons
- İ.Fişer
- M.Fridmen
- Tuqan-Baranovski
- S.de.Sisimondi

Sual: Bazar və təbii faiz stavkası arasında uyğunsuzluğu iqtisadi tsiklin səbəbi hesab edirdi? (Çəki: 1)

- K.Veksel
- M.Keyns

- Y.Şumpater
  - D.Kondratyev
  - S.d.Sisimondi
- 

Sual: Akselerasiya prinsipi əks etdirir: (Çəki: 1)

- gəlirlərin və istehlak mallarının artması ilə əlaqədar investisiyanın artması
  - investisiyaların artması ilə əlaqədar gəlirlərin artması
  - istehsal vasitələrinə tələbatın artması ilə əlaqədar iqtisadi inkişafın sürətlənməsi
  - xarici iqtisadi əlaqələrlə, gəlirin artması
  - heç bir cavab düz deyil
- 

Sual: İlk dəfə akselerasiya prinsipini əsaslandırmışdır (Çəki: 1)

- M.Klark
  - M.Kens
  - Y.Şumpater
  - K.Viksel
  - A.Aflaton
- 

Sual: İqtisadi konyukturanın uzun müddətli tsikli ilk dəfə kim tərəfindən izah edilmişdir (Çəki: 1)

- Kutçina
  - Juqliyar
  - Kondratyev
  - Kuznets
  - Aftalon
- 

Sual: Orta müddətli tsiklin müəllifi (Çəki: 1)

- Kutan
  - Jiqlyar
  - Kondratyev
  - Kusnets
  - Aflaton
- 

Sual: İntensiv təkrar istehsalın əsas formaları (Çəki: 1)

- resurstutumlu.
  - resursqoruyucu
  - resurstutumlu, resursqoruyucu, netral
  - hamısı
  - heç biri.
- 

Sual: Təkrar istehsalın hansı mərhələləri vardır (Çəki: 1)

- İstehsal
- Bölgü
- Mübadilə

- İstehlak  
 Bütün cavablar düzdür
- 

Sual: Əmək potensialının keyfiyyətinin qiymətləndirilməsi (Çəki: 1)

- Əmək potensialının keyfiyyətinin qiymətləndirilməsi  
 əhalinin sağlamlığı  
 əhalinin sayı  
 istehsalda çalışanların sayı  
 əhalinin yaş qrupları  
 bütün cavablar düzdür
- 

Sual: Əmək resurslarından istifadənin effektivliyinin artırılmasına nail olunur: A) iqtisadiyyatın sahələri arasında əmək resurslarının axını B) əmək resurslarının mobilliyinin stimullaşdırılması C) işsizlərə sosial yardımın differensiasiyası D) istehsal fondlarının artırılması (Çəki: 1)

- ABC  
 ABD  
 BCD  
 ACD  
 CD
- 

### **BÖLMƏ: 0503**

Ad	0503
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İstehlak fazasının funksiyası: A) ictimai istehlakı yerinə-yetirir B) şəxsi istehlakı təmin edir C) sadə təkrar istehsalda istehsalın həcmnin artırılması və yığılma prosesi getmir D) istehlakı həcmi eyni səviyyədə təkrar olunur (Çəki: 1)

- ABD  
 ACD  
 BCD  
 ABC  
 CD
- 

Sual: Aşağıdakı ifadələrin düz cavabını tapın: (Çəki: 1)

- C2 – ikinci bölmənin istehsal vasitələri  
 V2 – ikinci bölmənin əmək haqqı  
 m2 – ikinci bölmənin izafi məhsulu  
 P1 – birinci bölmənin ümumi məhsulu  
 bütün cavablar düzdür

---

Sual: İstehsalın canlanması dövründə: (Çəki: 1)

- istehsalın real həcmi artır
  - nominal artır
  - nominal dəyişmir
  - real və nominal artır
  - avadanlığa investisiya artır
- 

Sual: İqtisadi təsik əlaqədardır: (Çəki: 1)

- xarici amillərdən
  - xarici və daxili amillərdən
  - məcmu tələb amillərindən
  - məcmu təklif amillərindən
  - əmək ehtiyatının həcmindən
- 

Sual: İqtisadiyyatın aşağı düşməsi dövrünə aid deyildir: (Çəki: 1)

- uzun müddətli istifadə avadanlıqlarına investisiyanın azaldılması
  - səhmlərin məzənnəsinin aşağı düşməsi
  - vergi daxilolmalarının azalması
  - işsizliyə görə yardımların keçirilməsi
  - emal sənayedə materia ehtiyatlarının həcmi
- 

Sual: İstehsal proseslərinin daimi bərpası və təkrarlanması (Çəki: 1)

- təkrar istehsal
  - fərdi təkrar istehsal
  - sadə təkrar istehsal
  - geniş təkrar istehsal
  - üç bənd düzdür
- 

Sual: İstehsalın sabit həcmdə təkrarlanması (Çəki: 1)

- geniş təkrar istehsal
  - sadə təkrar istehsal
  - konyukturlu təkrar istehsal.
  - tənəzzülü təkrar istehsal
  - iki bənd düzdür.
- 

Sual: İstehsalın artan həcmə təkrarlanması (Çəki: 1)

- sadə təkrar istehsal
  - geniş təkrar istehsal
  - konyukturlu təkrar istehsal.
  - tənəzzülü təkrar istehsal
  - iki bənd düzdür
- 

Sual: İctimai təkrar istehsalın ilkin maddi əsasları və şərtləri (Çəki: 1)

- ailə gəlirlərinin səviyyəsi
- məcmu ictimai məhsulun reallaşdırılması
- ölkəni iqtisadi problemləri
- milli gəlirin formalaşması
- a.b.c.

---

**BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Proqnoz anlayışını izah edin (Çəki: 1)

- gələcək haqqında təsəvvü verir
- gələcək haqqında informasiya verir
- gələcək haqqında ehtimaldır
- informasiya sisteminin ehtimalıdır
- hamısıdır

Sual: Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir (Çəki: 1)

- keyfiyyət parametrlərini
- kəmiyyət parametrlərini
- obyektin dinamika və transformasiyaya meylliliyini
- obyektin kəmiyyət və keyfiyyət parametrlərini
- hec bir cavab düzgün deyil

Sual: Elmi öncəgörmənin hansı formaları vardır (Çəki: 1)

- hipotez
- hipotez, proqnoz
- proqnoz
- plan
- hipotez, plan, proqnoz

Sual: Hipoteza nəyə əsaslanır (Çəki: 1)

- institusiyaya və elmi-nəzəri baxışlara
- institusiyaya
- dialektika qanunauyğunluqlarına
- riyazi modelləşdirməyə
- statistik göstəricilərə

Sual: Genetik proqnozlaşdırma yanaşması nəyə əsaslanır (Çəki: 1)

- Obyektin inkişaf tarixinin təhlilinə
  - Obyektin inkişafını şərtləndirən əsas amillərin müəyyən edilməsinə
  - Obyektin inkişaf qanunauyğunluqları və meyllərinin müəyyən edilməsinə
  - İnkişaf proseslərinə məqsədyönlü təsire
  - Obyektin inkişaf qanunauyğunluqları əsasında hipotezlərin formalaşmasına
- 

Sual: Normativ proqnozlaşdırma yanaşması nəyə əsaslanır? (Çəki: 1)

- İctimai tələbatların dərki, məqsəd və resurs bazasının müəyyənləşməsi, məqsədyönlü təsire
  - İqtisadi inkişaf meyllərin və inkişafa təsir edən amillərin müəyyən edilməsinə
  - İnkişaf üçün zəruri olan resurs bazasının müəyyən edilməsinə
  - Texnoloji situasiyanın təhlilinə
  - İnkişaf tarixinin təhli
- 

Sual: Mexaniki ekstrapolyasiya metoduna görə... (Çəki: 1)

- kəmiyyətindən proqnozlaşdırılan göstərici bu günkü göstəriciyə mütənasib dəyişmişdir,
  - proqnozlaşdırılan göstərici ilə bu günkü göstərici arasında hər hansı korrelyasiya əlaqələri mövcud deyil
  - proqnozlaşdırılan vəziyyət məqsədyönlü təsirlə müəyyənləşir
  - proqnozlaşdırılan vəziyyətlə mövcud vəziyyət arasında sinergetik əlaqələr
  - proqnozlaşdırılan vəziyyətlə mövcud arasındakı əlaqələr funksionaldır
- 

Sual: Sabit ekstrapolyasiya metoduna görə: (Çəki: 1)

- proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərdi proporsionaldır
  - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətdən fərqlənmişdir
  - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən əks-proporsional dəyişir
  - proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərqli müntəzəm xarakterdədir
  - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən qeyri-müntəzəm dəyişir.
- 

Sual: Sadalananlardan hansı proqnozlaşdırma metoda deyil (Çəki: 1)

- Proqram – məqsədli metod
  - Mexaniki ekstrapolyasiya
  - Borametriki metod
  - Ekspert rəyləri
  - Ekonometriki metod
- 

Sual: Məqsəd özündə nəyi əks etdirir? (Çəki: 1)

- Obyektin arzu olunan vəziyyətini
  - Sosial-iqtisadi sistemin sürətli inkişafını
  - Sosial-iqtisadi sistemin davamlı inkişafını
  - Sosial-iqtisadi sistemin artım templərinin azaldılmasını
  - Obyektin mövcud vəziyyətini
-



Sual: Eviristik proqnozlaşdırma metodu nəyə əsaslanır? (Çəki: 1)

- mövcud fakt və göstəricilərin təhlilinə
  - iqtisadi göstəricilərin riyazi modellər əsasında təhlilinə
  - Tədqiqatlara və əvvəl nəmalum olan faktların müəyyənələşməsinə
  - sahələrarası balans modelinə
- 

Sual: İqtisadiyyatın strukturunun proqnozlaşdırma və planlaşdırılması özündə nəyi əks etdirir? (Çəki: 1)

- perspektiv müddətə son tələbin əsas komponentlərinin, həmçinin ölkə təsərrüfatının ayrı-ayrı sahələrində məhsul buraxılışı və resurs məsləki göstəricilərinin müəyyənələşdirilməsi
  - iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı həcmələrinin müəyyənələşdirilməsini
  - sənayenin ayrı-ayrı sahələri üzrə perspektiv məhsul və məsrəf göstəricilərinin müəyyənələşdirilməsini
  - iqtisadiyyat sahələri üzrə əmək və kapital rəsurslarına olan perspektiv tələbatın həcmının müəyyənələşdirilməsini
  - son tələbin əsas komponentləri üzrə perspektiv miqdarının müəyyənələşdirilməsinə
- 

Sual: Proqnoz özündə nəyi əks etdirir (Çəki: 1)

- obyektin gələcək vəziyyətini
  - obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər
  - obyektiv gələcək vəziyyətini müəyyənələşdirən tədbirlər sistemi
  - obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
  - obyektin gələcək vəziyyətinin izahını
- 

Sual: Makroiqtisadi göstəricilərdən hansı MHS-də hesablanmır (Çəki: 1)

- Məcmu ictimai məhsul
  - Ümumi milli məhsul
  - Ümumi Daxili məhsul
  - Xalis milli məhsul
  - Milli gəlir
- 

Sual: Uçot stavkasının artırılması ilə məhdudlaşdırılan kredit nəyin azalmasına səbəb olur. (Çəki: 1)

- istehsalın
  - xarici investisiyanın
  - vergilərin
  - daxili qiymətə təsir göstərən xarici amillərin
  - istehlakın
- 

Sual: Müxtəlif ölkələrin təcrübəsinə əsaslanaraq, indiqativ planlaşdırma anlamına neçə tərəflərdən yanaşmaq olar. (Çəki: 1)

- 1

- 2  
 3  
 4  
 5

---

**BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Makrosəviyyədə təhlil aparılır: A) ölkənin iqtisadi inkişaf səviyyəsi və istehsalın həcmi üzrə B) makroiqtisadi artımın təhlili C) istehsalın effektivliyinin təhlili D) investisiya prosesinin təhlili (Çəki: 1)

- ABCD  
 ABC  
 BC  
 AB  
 CD

Sual: Makroiqtisadi təhlil aparılır: A) milli sərvətin struktur və dinamikasının təhlili B) xarici iqtisadi əlaqələrin təhlili C) regionların inkişafının təhlili D) milli təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi (Çəki: 1)

- ABCD  
 ABC  
 AB  
 BC  
 CD

Sual: ÜDM- ölçülür: (Çəki: 1)

- əsas qiymətlərdə  
 istehsalçının qiymətində  
 bazar qiymətində  
 ixrac qiymətində  
 fərdi sahibkarlıq qiymətində

Sual: UMM-n, deflyatoru (Çəki: 1)

- Nominal UUM-n, real UUM-a nisbəti  
 Real UUM-n, nominal UUM-a nisbəti  
 Sürətlənmiş infilyasiyada azalır  
 sürətlənmiş infilyasiyada yüksəlir  
 nominal MMM-n, cari UMM-a nisbəti

---

Sual: UMM hesablanarkən hesaba alınmır: (Çəki: 1)

- mənzilə görə icarə haqqı
  - avtomobil kompaniyasının istiqrazının
  - kompaniyanın ehtiyatının artırılması
  - xidmətlərin əmək haqqı
  - transfert ödəmələr
- 

Sual: ÜDM-n həcmi asılıdır: (Çəki: 1)

- nemətlərin istehsal həcmi
  - nemətlərin istehsalına istifadə olunan resusrlar
  - nemətlərin qiymətləri
  - qiymət dinamikası
  - daxili investisiyanın həcmi
- 

Sual: Aşağıdakılardan hansı ümumi milli məhsula daxildir: (Çəki: 1)

- yeni qiymətli kağızların alınması
  - kitab mağazasında yeni dərsliyin dəyəri
  - tələbələrin ailələrindən aldığı pul
  - ixrac məhsulları
  - maddi nemətlərin ümumi istehsalı
- 

Sual: Keynes konsepsiyasına uyğun olaraq istehlak xərcləri: (Çəki: 1)

- əgər sərəncamda qalan gəlir artırsa istehlak xərcləri aşağı düşür
  - istehlak xərcləri birbaşa sərəncamda qalan gəlirə təsir göstərir
  - sərəncamda qalan gəlir artırsa, əmanətin xüsusi cəkisi artır
  - faiz stafkası aşağı düşürsə, əmanətin kəmiyyəti artır.
  - əmanət əyrisi sağa hərəkət edir.
- 

Sual: Keynes təkid edirki, istehlak xərclərinin həcmi asılıdır: (Çəki: 1)

- istehlakcının yaşayış yerindən
  - ailə üzvlərinin sayından
  - pul təklifinin artım tempindən
  - təklifin artmasından
  - sərəncamda qalan gəlirin səviyyəsindən
- 

Sual: Transaksion xərclərə daxildir:(bu istiqamətin əsası R.Konz tərəfindən işlənilmişdir (Çəki: 1)

- qiymət haqqıda məlumatların toplanılması
  - istehlakcının üstünlüyü
  - rəqabət haqqında məlumatların toplanması
  - danışıqların aparılması və sazişlərin bağlanması
  - cavablar düzdür
-

Sual: ÜMM-un hesablanması metodları hansılardır? a) istehsalın həcminə görə. b) xərclərin həcminə görə. c) gəlirlərin məcmuuna görə. d) milli gəlirin həcmihə görə (Çəki: 1)

- a.b.c  
 b.c.d  
 a.d.b

Sual: ÜDM-un hesablandığı qiymətlər (Çəki: 1)

- müqayisəli qiymət  
 istehsalçı qiyməti  
 bazar qiyməti  
 istehlakçı qiyməti  
 hamısı düzdür

Sual: ÜMM-un dəyərcə dəyişməsinə əks etdirən göstərici (Çəki: 1)

- qiymət defilyatoru  
 qiymət səviyyəsi  
 qiymət dərəcəsi  
 transfert xərclər  
 pərakəndə qiymətlər

Sual: Xərclərin xüsusi çəkisi hesablanır: (Çəki: 1)

- $F(x) = y : x = a : x + b + cx$   
  $F(x) = x : y = a : x + b + cx$   
  $F(x) = y : x = x : a + b + cx$   
  $F(x) = x : y = x : a + b + cx$   
  $F(x) = y : x = a : x + c + b x$

Sual: Təsərrüfat vahidlərinin qarşılıqlı iqtisadi əlaqələri neçə növə (tipə) bölünür: (Çəki: 1)

- 2  
 3  
 5  
 4  
 6

### **BÖLMƏ: 0603**

Ad	0603
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ümumi daxili məhsulun statistik qiymətləndirmə metodları: (Çəki: 1)

A) birbaşa qiymətləndirmə:  $I_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$

B) Deflyator qiymətləndirmə  $D_s = \frac{\sum q_1 p_1}{\sum q_1 p_0}$

C) Ekstrapolyasiya  $\bar{X} = \sqrt[n]{x_1 \cdot x_2 \cdot \dots \cdot x_n}$

- ABC
  - AB
  - AC
  - BC
  - C
- 

Sual: Yığım fondu hesablanır: (Çəki: 1)

A)  $\sum N = 1 - (\sum qm + \sum pm)$

B)  $v_1 + m_1 = C_2 + N$

C)  $(v_1 + m_1) - C_2 = N$

D)  $\Delta C + \Delta C = N$

- ABC
  - ABD
  - BCD
  - ACD
  - CD
- 

Sual: Müxtəlif qiymətli kağızlara kapital qoyuluşu adlanır: (Çəki: 1)

- real investisiya
  - xüsusi investisiya
  - maliyə investisiyası
  - birbaşa investisiya
  - portfel investisiyası
- 

Sual: Əmanətə son meyilləmə hesab edilir: (Çəki: 1)

- sərəncamda qalan gəlirin artımı vahidinə əmanətin artımı
  - məcmu əmanətin, məcmu gəlirə münasibəti
  - gəlirin cari səviyyəsini xarakterizə edən əmanət əyrisi
  - gəlirin dəyişməsi ilə əlaqədar əmanətin dəyişilməsi
  - gəlirin ümumi səviyyəsini xarakterizə edən əmanət əyrisi
-

Sual: «Əmanətə meylilik» kateqoriyasına hansı yanaşma mövcuddur: (Çəki: 1)

- neoklassik
  - keyniscilik
  - monetarist
  - klassik
  - fiziokrat
- 

Sual: Ümumi milli məhsul qiymətləndirilir: (Çəki: 1)

- cari qiymətlərdə
  - real qiymətlərdə
  - bazis dövrünün qiymətində
  - gələcək dövrün qiymətində
  - istehsal qiymətində
- 

Sual: Hansılar ümumi daxil məhsul hesablanarkən nəzərə alınır (Çəki: 1)

- fabrikin əvvəlki fəhləsinin təqaüdü
  - evin rənglənməsi üçün rəngsazın işi
  - əvvəlki dövrdə buraxılmış atomobilin satışından alınan pul
  - tələbələrin evdən aldığı pul vəsaitləri
  - mənzil kirayəsi haqqı
- 

Sual: Xərclərə görə ÜDM hesablanarkən nəzərə alınmır: (Çəki: 1)

- investisiyalar
  - xalis ixrac
  - əmtəə və xidmətlərin dövlət alışı
  - ümumi satış məbləğindən – material məsrəflərindən amortizasiya
  - əmək haqqı
- 

Sual: Əlavə dəyər hesablanır: (Çəki: 1)

- kreditə görə faiz və əmək haqqının cəmi kimi
  - Satışın ümumi məbləğinin material məsrəflərinin amortizasiya ayırmaları
  - Əmək haqqı və amortizasiya ayırmalar
  - gəlir və əmək haqqı
  - əmtəə və xidmətlərin dövlət alışı.
- 

Sual: Pul dövriyyəsinin sabitliyi şəraitində ÜDM-in real həcmi 1,2 dəfə, pul-kütləsi 8 faiz artarsa, qiymət səviyyəsi necə dəyişilə bilər: (Çəki: 1)

- 10 faiz yüksələcək
  - 10 faiz aşağı düşəcək
  - dəyişməz qalacaq
  - 11 faiz yüksələcək
- 

Sual: Pul təklifi yüksələcək, əgər (Çəki: 1)

- ehtiyat norması artırsa

- «nəğd – depozit» münasibəti artarsa
  - pul bazası artarsa
  - pul multiplikatoru azalarsa
- 

Sual: Pul təklifi azalacaq əgər Mərkəzi Bank: (Çəki: 1)

- kommərsiya banklarına verilən ssudaların üçötstavkasını yüksəldərsə
  - ehtiyat mütləq normasını yüksəldərsə
  - əhaliyə və kommərsiya banklarına dövlət istiqrazları satarsa
  - açıq bazarda dövlət istiqrazlarını alarsa
- 

Sual: Torpağa, daşınmaz əmlaka maşın və avadanlığa kapital qoyuluşu adlanır: (Çəki: 1)

- portfel investisiyası
  - birbaşa investisiya
  - ümumi investisiya
  - real investisiya
  - yanakı investisiya
- 

Sual: Kəşik saman hüdudunda cəmiyyətin yaratdığı nemətlər adlanır (Çəki: 1)

- ÜMM
  - ÜDM
  - ÜİM
  - XMM
  - SMM
- 

Sual: ÜDM-un ölçülməsi aparılır (Çəki: 1)

- gəlir və istehlaka görə
  - xərc və istehlaka görə
  - gəlir və xərcə görə
  - istehsal və istehlaka görə
  - hamısı düzdür
- 

Sual: Məcmu tələb əks etdirir (Çəki: 1)

- ev təsərrüfatının tələbatını
  - planlaşdırılan xərclərin məcmunu
  - ev təsərrüfatının və dövlət xərclərinin cəmini
  - düzgün cavab yoxdur
  - cavab a.c.
- 

Sual: Potensial və faktiki ÜDM –un bərabər olduğu halda (Çəki: 1)

- tsiklik işsizlik yoxdur
- işsizlik təbii səviyyədədir
- friksion işsizlik vardır
- struktur işsizlik vardır

cavablar düzdür

---

Sual: Real yaşam səviyyəsini əks etdirən göstərici hansıdır (Çəki: 1)

- ÜMM
  - ÜDM
  - XMM
  - MG
  - bir nəfərə görə ÜMM
- 

Sual: ÜMM-bazar qiymətində hesablanarkən necə adlanır (Çəki: 1)

- real ÜMM
  - nominal ÜMM
  - real ÜDM
  - nominal ÜDM.
  - XMM.
- 

Sual: ÜDM-hesab edilir (Çəki: 1)

- əmtəə və xidmət istehsalının cəmi
  - əmtəə və xidmətlərin reallaşdırılmasının cəmi
  - hazır əmtəə və xidmətlərin cəmi
  - bazar qiymətində əmtəə və xidmətlərin dəyəri cəmi
  - ilk məhsul dəyəri
- 

Sual: UDM-a daxil deyildir (Çəki: 1)

- ölkə daxilində istehsal olunan məhsul
  - əmil gəlirləri ilə ədəqədər xaricdən daxil olmalar
  - ölkə daxili maddi xidmətlər
  - ölkə daxilində qeyri-maddi xidmətlər
  - xarici müəssisələrin ölkə daxili məhsul istehsalı
- 

Sual: Sərəncamda qalan şəxsi gəlirlərə aiddir (Çəki: 1)

- hesablanmış əmək haqqı
  - alınmış məcmu gəlir
  - real gəlirlər
  - məcmu gəlirlə, vergi və qeyri vergi məcburi tədiyyələrin fərqi kimi
  - renta gəlirləri
- 

Sual: Maliyyə –kredit siyasətinin məqsədi: (Çəki: 1)

- inflyasiyanın azalması
  - kommertiya banklarının sayının artması
  - investisiyanın ümumi kreditdə xüsusi çəkiminin artması
  - xüsusi formaların sayının artması
  - hamısı birlikdə
-



Sual: Ümumi daxili məhsul 1,2 dəfə,pul kütləsi 8% artarsa pulun dövriyyə sürəti stabil olduğu halda qiymət səviyyəsi: (Çəki: 1)

- 10%-yüksəlir
  - 10% aşağı düşür
  - dəyişilməz qalır
  - yüksəlməyə doğru meyillənir
  - aşağıya doğru meyillənir
- 

Sual: Əgər adamlar qənaətcil olmasalar, bütün bərabər şərtlərdə (Çəki: 1)

- kreditin qiyməti aşağı düşə bilər
  - kreditə tələbat artacaq
  - əmanət əyrisi sola hərəkət edəcək
  - faiz stafkası aşağı düşəcək, əmanət artacaq
  - əmanət əyrisi sağa hərəkət edəcək
- 

Sual: Makroiqtisadi göstəricilərdən hansı MHS-də hesablanmır? A)) məcmu ictimai məhsul B) Ümumi milli məhsul C) Ümumi daxili məhsul D) Xalis milli məhsul E) Milli gəlir (Çəki: 1)

- A
  - AB
  - AC
  - AD
- 

Sual: ÜDM-n həcmi 6%, əhalinin sayı 3% azalarsa (Çəki: 1)

- əhalinin hər nəfərinə düşən real ÜDM – azalır
  - real ÜDM artır, nominalÜDM azalır
  - nominal ÜDM dəyişmir
  - qiymətlər 3% aşağı düşür
  - qiymətlər 10% aşağı düşür
- 

Sual: Fərz edək ki, pul təklifi və qiymət dəyişilməzdir. Gəlirlərin artması halında pul bazarında hansı dəyişiklik ola bilər: (Çəki: 1)

- a) pula tələbat və faiz yüksələcək
  - b) pula tələbat artacaq, faiz stafkası azalacaq
  - v) pula tələbat azalacaq, faiz stafkası artacaq
  - c) pula tələbat və faiz stafkası azalacaq
  - a
- 

Sual: Kontrakt sisteminin rolu kim tərəfindən geniş şərh edilmişdir? (Çəki: 1)

- C.K.Helbreyt
  - C.M.Keyns
  - M.Fridman
  - Y.Tinberqen
  - İ.Fişer
-

## **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əhalinin pul gəlirlərinə daxildir: A) Sahibkarlıq fəaliyyətindən gəlirlər B) Pensiyalar C) Təqaüdlər D) Müxtəlif yardımlar E) Mənbəyi məlum olmayan gəlirlər. (Çəki: 1)

- ABCD
- ABCE
- ABDE
- BCDE
- BDE

Sual: Əhalinin gəlirlərinə aiddir: A) Mülkiyyətdən gəlirlər B) Bank əmanətlərindən gəlirlər C) Müxtəlif dividendlər D) Renta dividendləri E) Gizli yolla əldə edilən gəlir (Çəki: 1)

- ABCD
- ABCE
- ABDE
- BCDE
- CDE

Sual: Əhalinin müxtəlif mənbəylərdən aldığı gəlirlər bölünür: A) Nominal gəlirlər B) Real gəlirlər C) Sərəncamda qalan gəlirlər D) Aktivlərdə dəyişmələr (Çəki: 1)

- ABC
- ABD
- BCD
- ACD
- CD

Sual: Əhalinin xərclərinə aiddir: A) İstehlak məhsullarına xərclər B) Kommunal xərcləri C) Üzvülük haqları D) Əmanətləri E) Qiymətli kağızların alınması (Çəki: 1)

- ABC
- ABD
- ABE
- BCD
- BCE

Sual: Qiymətin yüksəldiyi, istehsalın həcmnin dəyişmədiyi halda: (Çəki: 1)

- Real ÜDM artar
  - nominal ÜDM azalar
  - nominal ÜDM artar
  - real həyat səviyyəsi yüksələr
  - real ÜDM azalar
- 

Sual: Transfert tədiyyələr hesab olunur: (Çəki: 1)

- əmtəə və xidmətlər istehsalı ilə şərtlənməyən ödəmələr
  - vaxtı ötmüş tədiyyələr
  - istehsal olunmuş məhsulun gəlir forması almayan hissəsi
  - renta gəlirləri
  - məcmu gəlirlə, vergi və qeyri vergi məcburi tədiyyələrin fərqi kimi
- 

Sual: Dövlət borcu hansıdır? (Çəki: 1)

- dövlət xərcləri
  - büdcə defisiti
  - müdafiə xərcləri
  - xarici borcların gələcək ödənişləri
  - hamısı birlikdə
- 

Sual: Əhalinin əmanəti (Çəki: 1)

- ev təsərrüfatında yığılmış əmlak
  - real kassa qalığı ( Piqu effekti).
  - qiymətli kağızlar
  - gəlirlərin istifadə olunmamış hissəsi
  - cavablar düz deyilş
- 

Sual: İnvestisiya və ya kapital qoyuluşu nədir (Çəki: 1)

- gəlirin, cari dövrdə istifadə olunan hissəsidir
  - istehsala və qeyri istehsala qoyulmuş bəsaitlərin cəmidir
  - daşınmaz əmlakd
  - uzun müddətli məhsul istesalına sərf olunan vəsaitdir
  - suallar düzdür
- 

Sual: Əhalinin iqtisadi güzəranınının mak-na daxil deyildir (Çəki: 1)

- tam məşğulluq
  - qiymət stabilliyi
  - iqtisadi artım
  - təhlükəzlik
  - xarici iqtisadi tarazlıq
- 

Sual: İstehlaka getməyən milli gəlir adlanır (Çəki: 1)

- məcmu tələb
- ümumimgəlir.

- ümumimiyğim.
  - ümumi xərc
  - ümumi daxili məhsul
- 

Sual: Əhalinin gəlirlərinə aiddir: A) Məlum olmayan gəlirlər B) Qiymətli kağızların satışından C) Daşınmaz əmlakdan D) Kənd təsərrüfatı məhsulları satışından E) Müxtəlif əşyaların satışından (Çəki: 1)

- BCDE
  - ABCD
  - ABDE
  - ABC
  - A
- 

Sual: Əhalinin gəlirlərinə aiddir: A) Kənara görülmüş xidmətlərə görə gəlirlər: B) Gizli iqtisadiyyatdan gəlirlər C) Sosial mühitdə rəsmi iqtisadiyyatın fəaliyyəti ilə əlaqədar D) Dvidentlər E) Renta gəlirləri (Çəki: 1)

- ADE
  - ABC
  - ABD
  - BCD
  - BDE
- 

Sual: Şəhər kənarında ailənin ev alması əksini tapır: (Çəki: 1)

- xalis ixracda
  - dövlət xərcində
  - investisiya xərclərində
  - uzun müddətli istehlak məhsullarının alınması xərclərində faiz stavkasında
- 

Sual: Dövlət borcunun artımına nə səbəb olur? (Çəki: 1)

- əsaslandırılmamış emisiya hesabına inflyasiyanın yüksəlməsi
  - əhalinin real gəlirlərinin azalması
  - milli iqtisadiyyatın istehsal imkanlarının azalmasına
  - dövlətin investisiya imkanlarının genişlənməsi
  - fiziki və hüquqi şəxslərin gəlirinə vergi stavkasının yüksəlməsinə
- 

Sual: Əhalinin ictimai güzəranının mak-na daxildir. (Çəki: 1)

- a) azadlıq
  - b) bərabərlik.
  - c) təhlükəsizlik
  - d) qiymət stabilliyi.
  - a.b.c
- 

## **BÖLMƏ: 0702**

Ad

0702

Suallardan

17

---

Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Əmanətlərlə investisiya arasında olan əlaqə: A) Əmanətin həcmi yüksəldikdikcə investisiya tələb azalır. B) Əmanətin həcmi azaldıqca investisiyaya tələbat yüksəlir. C) Əmanətin həcmi sabit olduğu halda investisiya ilə üst-üstə düşür. D) Investisiyanın artması məhsulun azalması ilə müsbət olunur. (Çəki: 1)

- ABC
  - ACD
  - BCD
  - ABD
  - BD
- 

Sual: Bazar iqtisadiyyatı şəraitində vergi aşağıdakı funksiyalardan hansını yerinə yetirir: (Çəki: 1)

- fizikal
  - sosial
  - tənzimləyici
  - stimullaşdırıcı
  - hamısını birlikdə
- 

Sual: Aşağıda göstərilən vergilərdən hansı müvəffəqiyyətlə son istehlak üzərinə keçirilə bilər: (Çəki: 1)

- aksizlər
  - vəərəsiliyə vergiləri
  - korporasiyaların gəlirlərinə vergiləri
  - sosial vergiləri
  - sosial ödəmələr
- 

Sual: Sizin fikrinizcə inflyasiya nədir? (Çəki: 1)

- kağız pulların hərdən çox artıqlığı nəticəsində qiymətin yüksəldilməsi
  - qiymətin artımı, ÜDM – un real həcmnin artımından üstündür
  - pulun alıcı qabiliyyətinin aşağı düşməsidir
  - qiymətin artımı, ÜDM – un real həcmnin artımından aşağıdır
  - bunların heç biri düz deyildir
- 

Sual: Keçid dövründə maliyyə – iqtisadi sabilliyə nail olmaq üçün hansı tədbirlərin həyata keçirilməsi zəruridir: (Çəki: 1)

- qiymət üzərindən dövlət nəzarətinin götürülməsi
- əhəlinin pul gəlirlərinin və əmək haqqının azalması
- dövlət büdcə kəsirinin azaldılması
- xüsusi sahibkarlığın sərbəstliyi

xarici – iqtisadi fəaliyyət üzərindən dövlət inhisarının götürülməsi

---

Sual: Bazar qiymətləri səviyyəsinin dəyişilməsi nə ilə nəticələnir: (Çəki: 1)

- fizikal siyasətin nəticələrinə təsir göstərmir
  - fizikal tədbirlərin effektini artırır
  - fizikal siyasətin həyata keçirilməsində iştirak etmir
  - fizikal tədbirlərin fəaliyyətini azaldır
  - dövlətin xərc və vergi multiplikatorunun effektini artırır
- 

Sual: Cini əmsalı 0,22 – dən 0,35 – ə yüksəltdiyi halda: (Çəki: 1)

- adambaşına real gəlirlər azalmışdır
  - gəlirlərin diferensiasiyası yüksəlmişdir
  - nominal gəliri qeydə alınmış şəxslər varlanmışdır
  - «yaşayış minimumu» - ndan aşağı gəliri olan ailələrin sayı artmışdır
  - hamısı birlikdə
- 

Sual: Mərkəzi uçot stavkasını yüksəldərsə, nəyə səbəb ola bilər: (Çəki: 1)

- komməriya banklarının ehtiyatlarının azalmasına
  - mərkəzi bankın şöbələrini depozitinə qoyulmuş əmanətlərin stimullaşdırılmasına
  - komməriya banklarına verilən ssudaların həcmi artırılmasına
  - komməriya banklarının ehtiyatındaki məbləğin artmasına
- 

Sual: Cəmiyyətin gəlirlərinin həyat səviyyəsinə təsir istiqamətləri (Çəki: 1)

- təhsil sferası
  - mədəniyyət və incəsənət
  - səhiyyə
  - istirahət və əyləncə
  - cavablar düzdür
- 

Sual: Həyat səviyyəsinin fərqlənməsi səbəbləri (Çəki: 1)

- təhsillə əlaqədar
  - təcürbə və bilik
  - məlumatlılıq.
  - bacarıq və qabiliyyət
  - cavablar düzdür
- 

Sual: İntestisiya mühitinin təmin edən amillər. a) siyasi sabitlik. b) bürokratlaşma səviyyəsi. c) əmək resurslarının keyfiyyəti. d) kriminal vəziyyət. e) inhisar. (Çəki: 1)

- c.d.e.
  - a.b.c
  - a.c
  - b.c
  - d.e
-

Sual: Əmanət, investisiya, məhsulun həcmi arasındakı əks etdirən göstərici hansıdır (Çəki: 1)

- qiymət səviyyəsi
  - akselerator
  - multiplikator
  - gəlirin ümumi səviyyəsi
  - investisiya riski
- 

Sual: Şəxsi gəlirlərin mənbəyi (Çəki: 1)

- a) mülkiyyətdən gəlirlər
  - b) mənzil icarəsindən
  - v) transfert tədiyyələr
  - a,b,v
  - e) fərdi sahibkarlıq gəlirlərdən daxil olmalar
- 

Sual: Dövlət borcunun artması səbəb olur: (Çəki: 1)

- özünü doğrultmayan emissiyasının hesabına inflyasiyanın güclənməsinə
  - əhalinin real gəlirlərinin aşağı düşməsi
  - milli iqtisadiyyatın istehsal imkanlarının aşağı düşməsi
  - dövlətin investisiya fəaliyyətinin genişlənməsi
  - fiziki və hüquqi şəxslərin gəlirlərinə vergi stavkalarının yüksəlməsi
- 

Sual: Torpağa verginin artması hansı nəticələrə səbəb ola bilər: (Çəki: 1)

- kənd təsərrüfatında məşğul olanların azalmasına
  - fermerlərin gəlirlərinin azalmasına
  - mənzil kirayəsinin artmasına
  - kənd təsərrüfatı məhsuluna qiymətlərin yüksəlməsinə
  - sənaye, ticarət, xidmət obyektlərinin tikintisinin azaldılmasına
- 

Sual: Şəxsi gəlir aiddir: (Çəki: 1)

- il ərzində istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri
  - hesabat ilində ev təsərrüfatından alınan gəlirlər
  - vergilər ödənildikdən sonra şəxsi gəlirlər üçün ayrılmış ümumi gəlirlər
  - ÜDM- amortizasiya
  - sosial ödəmələr çıxıldıqdan sonra qalan gəlirlər.
- 

Sual: Dövlət xərcləri və xalis ixrac «o» - a bərabər olması şərti ilə məcmu təklif, tələbdən üstün olduğu halda: (Çəki: 1)

- istehlak və investisiya xərcləri əmanətə bərabər olur
  - əmanət investisiya bərabərdir
  - qiymət aşağı düşür, buraxılış artır
  - qiymət və buraxılış həcmi artır
  - hamısı birlikdə
-

## **BÖLMƏ: 0703**

Ad	0703
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehlakçı davranışının formalaşması şərh edilir: A) gəlirlərin artması B) gəlirlərə nisbətən istehlakın aşağı səviyyəli artımı C) əhalinin fiziki tələbatının ödənilməsi D) gəlirin əsas hissəsinin əmanətə istiqamətlənməsi E) əmanət faizinin aşağı olması (Çəki: 1)

- ABCD
- ABCE
- BCDE
- ACDE
- CDE

Sual: İstehlakçı davranışının müasir nəzəriyyələri: A) M.Fridmen B) F.Modelyani C) D.M.Klark E) M.Gilbert (Çəki: 1)

- ABC
- ABD
- BCD
- BCE
- CDE

Sual: İS-İM (İS-əmtəə, İM-pul) modelinin bərabərlikləri: (Çəki: 1)

- A)  $Y = C + I + G + X_n$
- B)  $C = a + b(Y - T)$
- C)  $I = e - dR$
- D)  $X_n = g - m^1Y - nR$
- E)  $c = a + d(Y - T)$

- ABCD
- ABCE
- ACDE
- ADE
- BCDE

Sual: Məşğulluğun təhlili əsaslanır (Çəki: 1)

- əmək-dəyər nəzəriyyəsinə
- mübadilə dəyərində
- ictimai-zəruri əmək məsrəfinə



- son faydalılıq və istehlak keyfiyyətinə
  - istehsal xərclərinə
- 

Sual: Enğel qanunu və ;ğəliir-istehlak; əyrisi əks etdirir (Çəki: 1)

- ğəliir artdıqca – istehlak artır
  - istehlakın artması- ğəliirin azalmasını əks etdirir
  - ğəliir artdıqca – istehlak artır
  - müəyyən dövrdə ğəliirin artması- həmin dövrdə istehlakı artmasıdır
  - cavablar düz deyil
- 

Sual: Məhsulun faydalılıq nəzəriyyəsi əsaslanır:(Pareto-Xiks—məhsulu yararlılığı onun son vahidini dəyəri ilə ölçülür). (Çəki: 1)

- istehlakçı davranışı maksimum fayda və yüksək effekt almağa
  - istehlakçı özünə zəruri məhsulu seçir
  - məhsulun faydalılığı onun nadirlik dərəcəsi ilə ölçülür.
  - ) istehlakçı üçün onun tələbatını ödəyən məhsulun yığımda (tərkibdə)
  - cavablar düzdür
- 

Sual: Tələb infilyasiyasını yaradan amil hansıdır? (Çəki: 1)

- dövlətin büdcə kəsirinin artması
  - neftin qiymətinin yüksəlməsi
  - istehlak meyillilik həddinin azalması
  - əhalidə tutulan vergilərin artması
  - kommunal xidmətlərin haqqının yüksəlməsi
- 

Sual: Əhali qrupları arasında gəlirlərin bölgüsündə istifadə olunur (Çəki: 1)

- Laffer əyrisi
  - cavablar səhvdir
  - Fillipis əyrisi
  - Qiffen effekti
  - Engel qanunu
- 

Sual: Əhali gəlirinin tərkibinə daxildir (Çəki: 1)

- pul gəlirləri
  - natural gəlirlər
  - hamısı.
  - nominal gəlirlər
  - real gəlirlər
- 

Sual: Bunlardan hansı sadə multiplikatordur (Çəki: 1)

- investisiya artır-ÜMM artmır
- əmanətə son hədd meyilliyi
- investisiya artırımını-bazar tarazlığına səbəb olur
- investisiyanın artımı bazar mütənasibliyindən asılıdır

ÜMM artımında artan effekte səbəb olur

---

Sual: Hansı iqtisadi artım tipidir? (Çəki: 1)

- mötədil artım (mülayim, orta, sadə)  
 möhtəməlar  
 sabit artım  
 sürətli artım  
 heç biri
- 

Sual: Ev təsərrüfatı bölməsi neçə növ iqtisadi fəallıq göstərmiş olur: (Çəki: 1)

- 2  
 3  
 5  
 4  
 6
- 

Sual: Sahibkarlıq bölməsində iqtisadi aktivliyi neçə növdə özünü əks etdirir: (Çəki: 1)

- 2  
 3  
 5  
 4  
 6
- 

Sual: Makroiqtisadi modellər tərtib olunarkən neçə tip funksional modellərdən istifadə olunur: (Çəki: 1)

- 1  
 2  
 3  
 4  
 5
- 

Sual: Ev təsərrüfatı gəlirlərinin istehlakçılar arasında bölüşdürülməsi. Əhali əmanətlərinin yerləşdirilməsi: (Çəki: 1)

- $C = C(y)$   $S = S(y)$   
  $Y = Y(\bar{e}, k)$   
  $Y_d = I + D_s + I_k + X_{ixrac}$   
  $S = I + D_s$   
  $T = T_y Y$
- 

Sual: İnstitusional funksiya, modelin parametrləri arasındakı əlaqə. Məsələn, vergi daxilolmaları, gəlirin həcmi və ona tətbiq olunan vergi stavkasından asılılığı: (Çəki: 1)

- $C = C(y)$   $S = S(y)$   
  $Y = Y(\bar{e}, k)$   
  $T = T_y Y$

$Y_d = I + D_s + I_k + X_{i\text{xrac}}$

$S = I + D_s$

---

**BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnflyasiyaya qarşı strateji tədbirlər: A) pul məhdudiyyəti B) büdcə kəsirinin ləğvi C) vergi islahatları D) hərbi sənayenin konversiyası E) müsadirə tipli pul islahatı (Çəki: 1)

- ABCD  
 ABDE  
 ABCE  
 ACDE  
 BCDE

Sual: İnflyasiyaya qarşı taktiki tədbirlər: A) bazarda təklifi artırmaq B) iqtisadiyyatın əmtəliyinin artırılması C) özəlləşdirmə D) əmanətlərin indeksləşdirilməsi E) tədiyyə balansının effektivliyinin artırılması (Çəki: 1)

- ABCD  
 ABDE  
 ABCE  
 ACDE  
 BCDE

Sual: Pulun kəmiyyət nəzəriyyəsi  $MV=PQ$  hansı iqtisadçının adı ilə bağlıdır: (Çəki: 1)

- D. Rikkardo  
 İ.Fişer  
 S.Dubin  
 M.Fridmen  
 A.Smit

Sual: İnhisarın hansı tətbiq oluna bilər: (Çəki: 1)

- 10%  
 35%  
 65%  
 70%  
 75%
-

Sual: İqtisadi artımın neoklassik modelindən əməyin kapital tutmu: (Çəki: 1)

- artır
  - armır
  - aşağı düşür
  - iqtisadi konyukturanın vəziyyətindən asılı olaraq dəyişir
  - düz cavab yoxdur
- 

Sual: R. Slon modelindən tarazlı iqtisadi artımın dəyanətli xarakteri: (Çəki: 1)

- əhalinin artımı
  - əmanət normasının yüksəlməsi
  - istesal amillərinin qarşılıqlı əvəzlənməsi
  - ETT
  - iqtisadi konyukturanın vəziyyətindən asılı olaraq dəyişilmə
- 

Sual: İqtisadiyyatın canlanması dövründə: (Çəki: 1)

- istehsalın real həcmi artır
  - istehsalın nominal həcmi artır
  - istesalın nominal həcmi dəyişmir
  - istehsalın real həcmi azalır, nominal həcmi artır
  - investisiyaların həcmi artır
- 

Sual: İqtisadi tsikil əlaqədardır: (Çəki: 1)

- ancaq xarici amillərdən
  - daxili və xarici amillərin amillərdən
  - məcmu tələb amillərindən
  - məcmu təklif amillərindən
  - əmtə ehtiyatından
- 

Sual: Aşağıdakılardan hansı iqtisadi tənəzzül dövrünə aiddir: (Çəki: 1)

- uzun müddətli xidmət avadanlıqlarına investisiyanın azalması
  - səhm məzənnəsinin aşağı düşməsi
  - vergi daxili olmalarının azalması
  - işsizliyə görə yardımların azalması
  - əmtə ehtiyatının azalması
- 

Sual: Məcmu təklif əks etdirir (Çəki: 1)

- bazara çıxarılan bütün məhsulların dəyərini
  - bazara çıxarılan bütün məhsulların nominal dəyərini
  - ÜDM-un potensial həcmi.
  - ÜDN-un nominal həcmi
  - XMM-un real həcmi
- 

Sual: İnflyasiya şəraitində əhali gəlirinin öyrənilməsi və təhlilində hansı metoddan istifadə olunur (Çəki: 1)

- statistik
  - müqayisəli
  - normativ
  - ekstrapolyasiya
  - delfi metodu
- 

Sual: İqtisadi artıma neoklassik yanaşma hansı hesab edilir: (Çəki: 1)

- iqtisadiyyat dəyanətli deyildir, iqtisadi artımın balanslaşdırmış artımını təmin edən amil-mənfəət norması
  - məcmu tələbi formasında investisiya önəmli rola malikdir
  - dəyanətli iqtisadi artım, milli gəlirin «zəmanətli artım tempi» ilə təmin olunur
  - milli gəlirin faktiki artım tempinin zəmanətli artım tempindən kənarlaşması, istehsalın tsikilliyinə səbəb olur
  - kömrük rüsümü idxal ölkələrin dövlət orqanları tərəfindən qoyulur
- 

Sual: Aşağıdakı göstəricilərdən hansı tənəzzül dövründən aşağı düşür, hansı tənəzzül dövründən sonra artır (Çəki: 1)

- emal sənayesində əmtəə ehtiyatının həcmi
  - ÜDM – həcmi
  - iş həftəsinin müddəti
  - qiymətli kağızların məzənnəsi
  - vergi daxil olmaları
- 

### **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: İnflyasiyanın tipləri: (Çəki: 1)

- sürünən inflyasiya
  - çaparaq inflyasiya
  - inflyasiya qeydi- şərti
  - inflyasiya məzənnəsi
  - bütün cavablar düzdür
- 

Sual: Pul-kredit siyasətinin əsas məqsədi nədir: (Çəki: 1)

- inflyasiya səviyyəsinin aşağı salınması
- pul-kredit əməliyyatların ümumi həcmindən kommərşiya banklarının xüsusi çəkisinin yüksəldilməsi
- kredit əməliyyatların ümumi həcmində investisiyaların xüsusi çəkisinin yüksəldilməsi

dövlət mülkiyyətinin özəlləşdirilməsində xüsusimüəssisələrin payına genişləndirilməsi

---

Sual: İstehsalın aşağı düşməsi, qiymətlərin yüksəlməsi əlaqədardır: (Çəki: 1)

- məcmu tələb əyrisi sağa doğru hərəkət edir
  - məcmu tələb əyrisi sola doğru hərəkət edir
  - məcmu təklif əyrisi sola hərəkət edir
  - məcmu təklif əyrisi sağa hərəkət edir
  - məcmu real həcmnin artımı olmadan qiymətlər yüksəlir
- 

Sual: Sürətli inflyasiya vaxtı hansı əhali qrupunun dövlət dəstəyinə ehtiyacı var. (Çəki: 1)

- nominal gəlirinin artımının qiymət artımından geri qalan əhali
  - «gizli» iqtisadiyyat iştirakçıları
  - nominal gəliri qeyd olunmuş şəxslər
  - istehlak məhsul istehsal edənlər
  - hamısı birlikdə
- 

Sual: Pul təklifi yüksəlir: (Çəki: 1)

- ehtiyat norması artdığı halda
  - nağd pulun depozitə nisbəti yüksəlir
  - pul kütləsi artır
  - pul multiplikatoru azalır
  - hamısı birlikdə
- 

Sual: Pul təklifi azalır əgər Mərkəzi bank: (Çəki: 1)

- kommersion banklarına verilən ssudanın uçot faizini yüksəldir
  - ehtiyat normasını məcburi artırır
  - dövlət istiqrazlarını əhaliyə və kommersion banklarına satır
  - açıq bazardan istiqrazları alır
  - hamısı birlikdə
- 

Sual: Mürəkkəb.İnflyasiyanın düzgün müəyyənliyinin daha düzgün izahı hansıdır: (Çəki: 1)

- qiymət artımı, kağız pulun həddən artıq buraxılışı
  - pul artımı, real ÜDM-nin artımını üstələyir
  - pulun alıcılıq qabiliyyətinin azalması
  - qiymət artımı nominal ÜDM artımından aşağıdır
  - heç biri düz deyil
- 

Sual: Pul təklifi və qiymət dəyişilmədiyi vəziyyətində pul bazarında gəlir səviyyəsinin yüksəldiyi halda (Çəki: 1)

- pula tələbat və faiz stavkası yüksəlir
- pula tələbat artır, faiz stavkası aşağı düşür

- pula tələbat azalır ,faiz stavkası artır
  - pula tələbat və faiz stavkası azalır
  - hamısı birlikdə
- 

Sual: Yüksək inflyasiya şəraitində maliyyə-iqtisadi stabilliyə nail olunmaq tədbirləri: (Çəki: 1)

- qiymət üzərində dövlət nəzarətinin götürülməsi
  - əmək haqqının və digər gəlirlərin azaldılması
  - büdcə defitsitinin azaldılması
  - fərdi sahibkarlığa tam sərbəstlik verilməsi
  - xarici iqtisadi fəaliyyətdə dövlət inhisarının ləğv edilməsi
- 

Sual: Bazar qiymətlərinin dəyişilməsi nəticələri: (Çəki: 1)

- fiskal siyasətin nəticələrinə təsir etmir
  - fiskal tədbirlərin effektini gücləndirir
  - fiskal siyasətin həyata keçirilməsində iştirak etmir
  - fiskal siyasət tədbirlərinin fəaliyyətliliyini aşağı salır
  - dövlət xərcləri və vergi multiplikatorunun effektini artırır
- 

Sual: Milli valyuta məzənnəsinin dəyişkənli şəraitində (Çəki: 1)

- xarici və daxili balansın tənzimlənməsi ilə müqayisədə büdcə-vergi siyasəti üstünlük təşkil edir
  - xarici balansın tənzimlənməsində pul siyasətinin müqayisəli üstünlüyü.
  - xarici və daxili bazarın tənzimlənməsində pul siyasətindən istifadə olunur
  - pul siyasəti daxili bazarın tarazlığının təmin olunmasında istifadə olunur
  - xarici balansın tənzimlənməsində fiskal siyasətdən istifadə olunur
- 

Sual: «İqtisadi artım və məşğulluq səviyyəsi birbaşa əlaqədardır» təsdiqi nəyi ifadə edir: (Çəki: 1)

- iqtisadi artım tempi artdığı halda, məşğulluq səviyyəsinin hansı istiqamətdə dəyişməsinə söyləmək mümkün deyildir.
  - İqtisadi artım tempi ilə yanaşdı, məşğulluq səviyyəsində artır
  - iqtisadi artım tempi artır, məşğulluq azalır
  - iqtisadi artımın dəyişilməsinə məşğulluqun dəyişilməsi ilə nail olunmaq olar
  - dəyanətli iqtisadi artım milli gəlirin «zəmanətli artım» ilə təmin olunur.
- 

Sual: Tsiklik inkişafa, xarici ekzogen səbəblər aiddir: (Çəki: 1)

- təbii iqlim hadisələri
  - tələb və təklif
  - siyasi hadisələr
  - emal sənayesində əmtəə ehtiyatı
  - iş həftəsinin müddəti
- 

Sual: İqtisadi inkişafın tsiklik xarakteri üçün səciyyəvidir: (Çəki: 1)

- bazar iqtisadiyyatı üçün
  - istehsalın material tutumu
  - istehsal fondlarından intensiv və ekstensiv istifadə
  - məhsuldarlıq və əmək tutumu
  - resurs istehsalının həcmnin artırılması
- 

Sual: İnflyasiyanın tipləri: A) inflyasiya riski B) inflyasiya silsiləsi C) gizli inflyasiya D) mötədil inflyasiya E) inflyasiya sürəti (Çəki: 1)

- ABCD
  - ABDE
  - ABCE
  - BCDE
  - CDE
- 

Sual: Mərkəzi bank uçot stavkasını yüksəltdiyi halda nə vəş verir: (Çəki: 1)

- komməriya banklarının ümumi ehtiyatı azalır
  - əhalinin əmanətləri və depozitlərinin həcmi stimullaşdırır
  - mərkəzi bankın komməriya banklarına verdiyi ssudanı stimullaşdırır
  - komməriya banklarının ümumi ehtiyatı yüksəlir
  - heç biri düz deyil
- 

Sual: İqtisadi artımın zəmanətli sürəti müəyyən edilir: (Çəki: 1)

- yığımın optimal norması ilə
  - «məhsul – kapital», «kapital – məhsul» - i səciyyələndirən texniki əmsallarla
  - əmək təklifinin bərabər artımı ilə
  - əmək məhsuldarlığının artımı ilə
  - əmanət normasının yüksəlməsi ilə
- 

Sual: İqtisadi artım şəraitində xalis investisiya ola bilər (Çəki: 1)

- mənfi
  - müsbət
  - bərabərdir «0»
  - daimi
  - vahidə bərabərdir
- 

Sual: Milli gəlirdə kapitalın xüsusi cəkisi 25%, əməyin xüsusi cəkisi 75%, kapital ehtiyatının illik artımı 2%, iş qüvvəsinin artımı 3% milli gəlir artımı 2% olduğu halda məhsuldar amili olacaqdır (Çəki: 1)

- il ərzində 2,75% - artacaq
  - 5% artacaq
  - 3% azalacaq
  - 0,75% azalacaq
  - il ərzində 7% artacaq
-



Sual: . İqtisadiyyatda məhsuldarlığın aşağı düşməsi qanunu fəaliyyət göstərir, bu şəraitdə iqtisadi aptımı necə saxlamaq olar? (Çəki: 1)

- daha çox resur tələb olunur
- resursun artması ilə bahəm onun qiymətində yüksəlir
- əlavə resurs armır, istehsalın ümumi həcmi artmır
- istehsal resursları daha az tələbolunur
- əlavə resurs istehsalın həcmi artırır

Sual: Əhalinin əmək fəaliyyətində iştirakı ölçülür (Çəki: 1)

- əhalinin sayı ilə
- əhalinin öz fəaliyyəti ilə
- məşğul olanların sayı ilə
- iqtisadi fəal əhali ilə
- tam və ya qismən iş qabiliyyətli əhalinin sayı ilə

### **BÖLMƏ: 0803**

Ad	0803
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnfilyasiyanı yaradan köklü səbəblər: A) Pul dövriyyəsinə dövlət inhisarı B) Pul emisiyasına dövlət inhisarı C) Əmək haqqının səviyyəsinə həmkarların inhisarı D) Qiymət səviyyəsinə iri firmaların inhisarı E) Müəssisənin inhisar fəaliyyəti. (Çəki: 1)

- ABCD
- ABCE
- ABDE
- BCDE
- BCE

Sual: İnfilyasiyanı doğuran digər səbəblər: A) Tələbin artmasından doğan infilyasiya B) İstehsal xərclərinin aotmasından C) Əmək haqqının əsassız yüksəldilməsi D) Təklif mexanizminin pozulması E) Gizli iqtisadiyyat (Çəki: 1)

- ABCD
- ABCE
- ACDE
- ADE
- BCDE

Sual: İnfilyasiyaya qarşı dövlət tədbirləri sistemi A) Qiymət və gəlirlərin dondurulması B) Qiymət və gəlirlərin max həddinin müəyyənliyi C) Əmək məhsuldarlığının

artımının, əmək haqqının artımını üstələməsi D) Qiymət və gəlir üzərində totalitar nəzarət E) Dövlət müdaxiləsini yüksəltmək (Çəki: 1)

- ABCD
  - ABDE
  - ABCE
  - ACDE
  - BCDE
- 

Sual: İnfilyasiya ilə işsizlik arasında əlaqəni göstərən əyri A) Fillipis əyrisi B) M.Fridmen C) D.M. Keyns D) D. Klark E) F. MÖdelyani (Çəki: 1)

- ABCD
  - ABDE
  - ABCE
  - ACDE
  - BCDE
- 

Sual: İnfilyasiyanın tənzimlənməsi tədbiri deyildir. (Çəki: 1)

- pul emisiyasının dayandırılması
  - maliyyə sisteminin sağlamlaşdırılması
  - əmək haqqı və qiymətlərin tənzimlənməsi
  - defilyasiya tədbirlərinin aparılması
  - pul islahatının aparılması
- 

Sual: İnfilyasiyanın tənzimlənməsi tədbirləridir (Çəki: 1)

- cavablar düzdür
  - maliyyə sisteminin sağlamlaşdırılması
  - əmək haqqı və qiymətlərin tənzimlənməsi
  - defilyasiya tədbirlərinin aparılması
  - pul islahatının aparılması
- 

Sual: İnfilyasiyanın tənzimlənməsi tədbirlərindən hansı əsasdır (Çəki: 1)

- pul emisiyasının dayandırılması
  - maliyyə sisteminin sağlamlaşdırılması
  - əmək haqqı və qiymətlərin tənzimlənməsi
  - defilyasiya tədbirlərinin aparılması
  - pul islahatının aparılması
- 

Sual: Tələb infilyasiyasını yaradan amil hansıdır (Çəki: 1)

- dövlətin büdcə kəsirinin arması
  - neftin qiymətinin yüksəlməsi.
  - istehlaka meyillilik həddinin azalması
  - əhalidə tutulan vergilərin arması.
  - kommunal xidmətlərin haqqının yüksəlməsi
- 

**BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi artımın ekstensiv tipinin amilləri: A) İşçilərin say artımı B) İş vaxtının artırılması C) Əsas və dövriyyə fondlarının artırılması D) Texnologiyanın stabil vəziyyətində investisiyaların artırılması E) İşçilərin ixtisasının artırılması (Çəki: 1)

- ABCD
- ABDE
- ACDE
- BCDE
- BCE

Sual: İqtisadi artımın tənzimlənməsi istiqamətləri: (Çəki: 1)

- Bazarın həll edə bilmədiyi problemləri dövlət öz üzərinə götürür
- Antitsiklik tədbirlər həyata keçirilməlidir
- İstehsal vastələrinə tələbi tənzimləməsi
- Dövlət pul siyasətini həyata keçirməli
- Bütün cavablar düzdür

Sual: Milli sərvətin tərkibi ibarətdir: (Çəki: 1)

- təbii sərvətlər və mədəni dəyərlər
- təbii sərvətlər və insan resursları
- istehsal vasitələri, toplanmış sərvət, təbii resurslar, maddi və mədəni dəyərlər
- alınmış məcmu gəlirlərin cəmi
- məcmu gəlirlə vergi fərqi

Sual: İstehsal amillərinə daxil deyildir (Çəki: 1)

- təbii resurslar
- əmək
- kapital
- Sahikarlıq fəaliyyəti
- ETT-nin inkişafı

Sual: İstehsal amillərinə daxil deyildir (Çəki: 1)

- təbii resurslar
- əmək
- kapital
- Sahikarlıq fəaliyyəti
- Noy-Xay

Sual: İstehsal amillərinə daxil deyildir (Çəki: 1)

- təbii resurslar
  - əmək
  - kapital
  - Sahikarlıq fəaliyyəti
  - Fors-mojor hadisiləri
- 

Sual: Makroiqtisadi artım nəzəriyyəsinin müəllifi kim olub (Çəki: 1)

- D.Bell
  - V.Zombart
  - K.Marks
  - D.M.Keys
  - U.Rostou
- 

Sual: İstehsal funksiyasının mahiyyəti nədir (Çəki: 1)

- əmək və kapitalın istehsala təsiri
  - infilyasiya və işsizliyin qarşılıqlı əlaqəsi
  - ÜDM və MG-in nominal həcmi
  - XMM-un istehsal amilləri
  - ÜMM-un nominal həcmi
- 

Sual: Makroiqtisadi model tərtib edilir: (Çəki: 1)

- iqtisadiyyatın ideal fəaliyyətini əks etdirmək üçün
  - İqtisadiyyatda baş verən prosesləri dəqiq əks etdirmək üçün
  - Ciddi iqtisadi əlaqələri aşkarlamaq üçün
  - Endoqen dəyişənlərin ekzogen dəyişənlərə təsirinin təhlili
  - İqtisadi subyektlərin hərəkətinin nəticəyə təsirinin öyrənilməsi üçün
- 

Sual: İstehsal amilləri sahiblərinin məzmu gəliri ibarətdir (Çəki: 1)

- Ümumi milli məhsul
  - ümumi daxili məhsul
  - sərəncamda qalan gəlir
  - milli gəlir
  - cari gəlir
- 

Sual: Hansı halda ölçülən işsizlik faktiki işsizlikdən aşağı ola bilər (Çəki: 1)

- Ölçülən işsizlik friksion işsizliyi əhatə etmir
  - müəyyən işsizlik iş tapmaq istəsələrdə buna nail ola bilməmişlər
  - bəziləri işsiz olsalarda iş axtarmaqla məşğul olmamışlar
  - ölçülən işsizlik, yeniyetmələrin işsizliyini əhatə etmir
  - ölçülən işsizlik təqaüdcüləri əhatə etmir.
- 

**BÖLMƏ: 0902**

Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi artımın insentiv tipinin amilləri: A) Yeni texnika və texnologiyanın tətbiqi B) İstehsal tsiklinin qısaldılması C) Fondların dövriyyəsinin artırılması D) İstehsalın təşkilinin yaxşılaşdırılması E) İş vaxtının artırılması (Çəki: 1)

- ABCD
- ABDE
- ACDE
- BCDE
- BCE

Sual: Solounun istehsal funksiyasının məzmunu (Çəki: 1)

- ölkə əhalisinin artımı
- əmanət normasının artımı
- Texnoloji proqress
- kapital artımı
- hamısı birlikdə

Sual: Tinbergenin istehsal funksiyasının məzmunu (Çəki: 1)

- məhsuldan ETT – inkişafına vəsaitin istiqamətlənməsi
- məşğul olanların ixtisasının artırılması
- neytral texniki proqress
- işçilərin sayının artması
- hamısı birlikdə

Sual: Renta icarə haqqından fərq: (Çəki: 1)

- eyni məvhumlardır
- mütləq və diferensial rentaların cəmi
- torpağa sərf edilmiş kapitaldan istifadə haqqıdır
- icarə haqqı rentadan əlavə kapitaldan istifadəsini əks etdirir
- differensial rentadır

Sual: Əmək resurslarının planlaşdırılması predmetidir (Çəki: 1)

- işləyənlərin quruluşu və sayı
- istehsalın material tutumu
- fondların intensiv və ekstensiv istifadəsi
- məhsuldarlıq və əmək tutumu
- istehlak resurslarının həcmnin artması

Sual: Torpağın qiymətinin yüksəldilməsi nəyə səbəb olur: (Çəki: 1)

- kənd təsərrüfatında məşğulluğun azalmasına
- fermerlərin gəlirinin azalmasına
- mənzil kirayəsinin artmasına
- torpaqdan yaxşı istifadəyə
- kənd təsərrüfatı məhsulunun qiymətinin yüksəlməsinə

---

**BÖLMƏ: 0903**

Ad	0903
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi artımın mahiyyəti: A) Yeni proqramların həyata keçirilməsi B) Yoxsulluğun aradan qaldırılması C) Ətraf mühitin çirklənməsinin qarşısının alınması D) Mövcud resurslardan səmərəli istifadə olunması E) Pulun kəmiyyət tərəfinin tənzimlənməsi (Çəki: 1)

- ABCD
- ABCE
- BCDE
- ABDE
- BCE

Sual: Respublikada iqtisadi artım nəzəriyyəsi üzrə tədqiqat aparmış iqtisadçılar: A) prof.Əhmədov M. B) prof.Allahverdiyev H. C) prof.Quliyev T. D) prof.Şəkərəliyev A. E) prof.Meybullayev M. (Çəki: 1)

- ABE
- ABDE
- ACE
- ADE
- E

Sual: İqtisadi artım izah olunur (Çəki: 1)

- bank faizinin aşağı salınması vəsaitlə istehsal həcmində
- ÜMM-un real həcmində artması və bir nəfərə ÜMM-un artımı kimi
- amortizasiya ayırmaları hesabına istehsalın genişləndirilməsi kimi
- istehsal amillərinin sahələr arasında bölgüsü kimi.
- resursların sahələr arasında bölgüsü kimi

Sual: Hansı iqtisadi artım tipidir (Çəki: 1)

- mütədil artım (mülayim, orta, sadə)
- ekstensiv artım

- sabit artım  
 sürətli artım  
 heç biri.
- 

Sual: Hansı iqtisadi artım tipidir? (Çəki: 1)

- mütədil artım (mülayim, orta, sadə)  
 intesiv artım  
 sabit artım  
 sürətli artım  
 heç biri
- 

Sual: Makroiqtisadi təhlil aparılarkən istifadə olunan istehsal funksiyaları: A) Kobba-Duqlas B) Tinberqen C) Solo D) Ancişqin E) Fediman (Çəki: 1)

- ABCDE  
 ABDE  
 ACDE  
 BCDE  
 BCE
- 

### **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıdakı məhsul bazarlarından hansı daha çox təkmil rəqabətin şərtlərinə uyğun gəlir: (Çəki: 1)

- polad  
 bərbərxana xidməti  
 avtomobil  
 firmanın səhmi və istiqrazları  
 benzin
- 

Sual: Aşağıdakı sahələrdən hansına effektiv inhisar tətbiq edilə bilər: (Çəki: 1)

- pərakəndə ticarət  
 su şəbəkəsi  
 zibillərin yığılması  
 məişət tullantıları  
 kosmik tədqiqatlara
- 

Sual: Təbii inhisar sahəsinə nümunə ola bilər: (Çəki: 1)

- Lukyol kompaniyası
  - Milli bank
  - Xalq qazeti
  - şəhər metropoliteni
  - özəl banklar
- 

Sual: Klassik formada iqtisadi tsiklin mərhələlərinə aiddir (Çəki: 1)

- böhran
  - durğunluq
  - canlanma
  - yüksəliş
  - cavablar düzdür
- 

Sual: İqtisadi tsiklin mərhələlərinin ardıcılığını göstərin a) böhran b) canlanma c) yüksəliş d) durğunluq (Çəki: 1)

- abcd
  - bcda
  - dcba
  - adbc
- 

Sual: İqtisadi tsiklin mərhələlərinin ardıcılığını göstərin. 1. böhran 2. yüksəliş 3. durğunluq 4. canlanma (Çəki: 1)

- 1.2.3.4.
  - 2.3.4.1
  - 1.4.2.3
  - 1.3.4.2.
- 

Sual: Böhranın yüksəliş fazasının əlamətləri (Çəki: 1)

- iqtisadi inkişafın sürətlənməsi
  - yeni müəssisələrin yaradılması
  - kapital qoyuluşunun sürətlə arması
  - cavablar düzdür
  - yeni məhsulların yaranması
- 

Sual: Yüksəliş fazasına aid deyil (Çəki: 1)

- iqtisadi inkişafın sürətlənməsi
  - yeni növ məhsulların istehsalı
  - yeni müəssisələrin yaradılması
  - kapital qoyuluşunun sürətlə artması
  - qiymətlərin artması
- 

Sual: Yüksəliş fazasının əlaməti hesab edilmir (Çəki: 1)

- iqtisadi inkişafın sürətlənməsi
- yeni növ məhsulların istehsalı



- yeni müəssisələrin yaradılması
  - istehsal artır
  - kapital qoyuluşunun sürətlə arması
- 

Sual: Böhranın yüksəliş fazasına daxil olmayan əlamət (Çəki: 1)

- iqtisadi inkişafın sürətlənməsi
  - yeni növ məhsulların istehsalı
  - yeni müəssisələrin yaradılması
  - kapital qoyuluşunun sürətlə artması
  - məşğulluğun artması
- 

Sual: Böhranın canlanma fazasının əlamətləri (Çəki: 1)

- kapital qoyuluşuna başlanılması
  - qiymətlərin yüksəlməsi
  - istehsal və məşğulluğun artması
  - faiz stavkası yüksəlir
  - cavablar düzdür
- 

Sual: Böhranın tipləri: A) Tsiklik böhran B) Aralıq böhran C) Sahə böhranı D) Quruluş böhranı E) Ərazi böhranı (Çəki: 1)

- ABCD
  - ABDE
  - ACDE
  - BCDE
  - BCE
- 

### **BÖLMƏ: 1002**

Ad	1002
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Durğunluq fazasının əlaməti deyildir (Çəki: 1)

- istehsalın dar cərcivədə fəaliyyət göstərməsi
  - konyukturaya etimadın yüksəlməsi
  - məhsul ehtiyatının bazar tərəfindən sorulması
  - məhsul artıqlığı
  - investisiya riskinin azalması
- 

Sual: Durğunluq fazasına daxil olmayan əlamət (Çəki: 1)

- istehsalın dar cərcivədə fəaliyyət göstərməsi

- kapital qoyuluşunun azalması
  - məhsul ehtiyatının sorulması
  - konyukturaya etimadın arması
  - investisiya riskinini azalması
- 

Sual: Durğunluq fazasının əlaməti deyildir (Çəki: 1)

- istehsalın dar cərcivədə fəaliyyət göstərməsi
  - məhsul ehtiyatının bazar tərəfindən sorulması
  - konyukturaya etimadın yüksəlməsi
  - işsizlik səviyyəsinin yüksəlməsi
  - investisiya riskinini azalması
- 

Sual: Canlanma fazasına daxil deyildir (Çəki: 1)

- kapital qoyuluşuna başlanılması
  - iqtisadi inkişafın sürətlənməsi
  - qiymətlərin yüksəlməsi
  - istehsal və məşğulluq artır
  - faiz stavkası yüksəlir
- 

Sual: Canlanma fazasına daxil deyildir. (Çəki: 1)

- qiymətlərin yüksəlməsi
  - yeni məhsulların istehsal edilməsi
  - kapital qoyuluşuna başlanılması
  - yeni müəssisələrin yaradılması
  - kapital qoyuluşunun sürətlə artması
- 

Sual: Canlanma fazasına daxil olmayan əlamət (Çəki: 1)

- qiymətlərin yüksəlməsi
  - kapital qoyuluşuna başlanılması
  - faiz stavkası yüksəlir
  - yeni müəssisələrin yaradılması
  - istehsal və məşğulluq artır
- 

Sual: Canlanma fazası əlaməti hesab edilmir (Çəki: 1)

- kapital qoyuluşunun sürətlə artması
  - qiymətlərin yüksəlməsi
  - istehsalın artması
  - işsizlik azalır
  - faiz stavkası yüksəlir
- 

Sual: İqtisadi tsiklin hərəkəti: A) Yüksəliş B) Böhran C) Durğunluq D) Canlanma E) Yüksəliş (Çəki: 1)

- ABCDE
- ABC

- BCD
  - CDE
  - DE
- 

Sual: İnhisarın növləri: A) İstehsal və kapitalın t m rg zle m si B) Texnoloji oliqapoliya C) M hsulun dversifikasiyası D) ETT-nin aparıcı m essis lərin birliyi E) T bii inhisarın s rh dinin m  yy n edilm si ( eki: 1)

- ABCD
  - ABDE
  - ACDE
  - BCDE
  - BCE
- 

### **B LM : 1003**

Ad	1003
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	1 %

---

Sual: Durğunluq fazasının  lam tləri: istehsalın dar c rciv d  f aliyy t  os t rm si ( eki: 1)

- istehsalın dar c rciv d  f aliyy t  ost rm si
  - m hsul ehtiyatının bazar t r find n sorulması
  - konyukturaya etimadın y ks lm si
  - investisiya riskinin azalması
  - cavablar d zd r
- 

Sual: Hansı  lam t durğunluq fazasına aid deyil ( eki: 1)

- qiym tl rin a ağı d  m si
  - istehsalın dar c rciv d  f aliyy t  ost rm si
  - m hsul ehtiyatının sorulması
  - konyukturaya etimadınının b rpa olunması .
  - investisiya riskinin azalması
- 

Sual: Hansı  lam t durğunluq fazasına aid deyil ( eki: 1)

- m  gulluğun a ağı d  m si
  - istehsalın dar c rciv d  f aliyy t  ost rm si
  - m hsul ehtiyatının sorulması
  - konyukturaya etimadınının b rpa olunması
  - investisiya riskinin azalması
-

Sual: Hansı əlamət durğunluq fazasına aid deyil (Çəki: 1)

- istehsalın həçminin azalması
  - istehsalın dar cərcivədə fəaliyyət göstərməsi
  - məhsul ehtiyatının sorulması
  - konyukturaya etimadınının bərpa olunması
  - investisiya riskinin azalması
- 

Sual: Hansı əlamət durğunluq fazasına aid deyil (Çəki: 1)

- istehsalın dar cərcivədə fəaliyyət göstərməsi
  - məhsul artıqlığı
  - məhsul ehtiyatının sorulması
  - konyukturaya etimadınının bərpa olunması
  - investisiya riskinin azalması
- 

Sual: İstehsalın tsiklik hərəkətinin səbəbləri (Çəki: 1)

- istehlakdan artıq istehsalın olması.( Kens).
  - düzgün mütənsibliklərin olmaması
  - dövlətin fiskal siyasətindəki səhvlər
  - məhsuldar və qeyri məhsuldar illər.(təbii amil. U.S.Cevonson nəzəriyyəsi)
  - cavablar düzdür
- 

Sual: Hərbi-sənaye kompleksinin yaradılması hansı dövlətin fəaliyyəti ilə əlaqədardır (Çəki: 1)

- sabiq SSRİ
  - Yaponiya
  - Almaniya
  - ABŞ
  - Fransa
- 

Sual: İqtisadiyyatın tənzimlənməsi milli iqtisadiyyata makroiqtisadi təsir aləti kimi (Çəki: 1)

- sosial-psixoloji amil kimi
  - milli mentalitet və ən-ənə aləti kimi
  - əhalinin səmərəli gözləmə dərəcəsi
  - dövlətin fəaliyyətinə etibar edilməsi
  - cavablar düzdür
- 

Sual: Makroiqtisadi istehsal amillərinin tərkibin daxildir (Çəki: 1)

- təbi ehtiyatlar ( Torpaq. yeraltı və yerüstü sərvətlər
  - məhsul və xidmətlərin istehsalına sərf olunan insan əməyi
  - məhsul və xidmətlərin istehsalı üçün zəruri olan texnika
  - sahibkarlıq fəaliyyəti
  - cavablar düzdür
-

Sual: Makroiqtisadi istehsal amillərinin tərkibin daxil deyidir (Çəki: 1)

- təbi ehtiyatlar ( Torpaq. yeraltı və yerüstü sərvətlər
  - məhsul və xidmətlərin istehsalına sərf olunan insan əməyi
  - məhsul və xidmətlərin istehsalı üçün zəruri olan texnika
  - bütün intensiv amillər
  - cavablar düzdür
- 

Sual: Rəqabət anlayışının mahiyyətini izah edin (Çəki: 1)

- maksimum gəlir götürmək uğrunda mübarizə
  - məsulun minimum qiymətə alınması uğrunda mübarizə
  - müxtəlif sahələrdə uğur qazanılmasına çalışmaq
  - inkişafın hərəkətverici qüvvəsi
  - cavablar düzdür
- 

Sual: Rəqabət anlayışının mahiyyətinə daxil deyildir (Çəki: 1)

- maksimum gəlir götürmək uğrunda mübarizə
  - məsulun maksimum qiymətə alınması uğrunda mübarizə
  - müxtəlif sahələrdə uğur qazanılmasına çalışmaq
  - inkişafın hərəkətverici qüvvəsi]
  - cavablar səhvdir
- 

Sual: Dövlətin antihinsar siyasəti: A) Məhsulun bir əldə toplanmasının qarşısı alınmalıdır. B) İnhisarın təbii forması saxlanılmalıdır. C) Təbii inhisarın sərhədləri müəyyən edilməli və onun tənzimlənməsi aparılmalıdır. D) İnhisara inzibati nəzarət – iqtisadi sanksiyalar, kredit nəzarəti olmalıdır. E) İstehsalın və kapitalın mərkəzləşdirilməsi aparılmalıdır (Çəki: 1)

- ABCD
  - ABDE
  - ACDE
  - BCDE
  - BCE
- 

Sual: Müasir şəraitdə xarici ticarət münasibətlərin hansı xüsusiyyəti əsas hesab olunur: (Çəki: 1)

- əmək mübadiləsinin nəvülüyünün azaldılması
  - xarici ticarətin həcmi, istehsal artımından geri qalır
  - qiymətlərin beynəlmilləşdirilməsi
  - daxili qiymətlərin dünya qiymətlərinə istiqamətlənməsi
  - kapital axınının sürətinin xarici ticarət artımından yüksək olması
- 

Sual: İdxal fəaliyyətində hansı qeyri-tarif tədbiridir: (Çəki: 1)

- milli texniki standartların tətbiq edilməsi
- qətilmə vergilərinin tətbiq edilməsi
- dövlət sifarişlərinin yerli müəssisələrdə yerləşdirilməsi
- idxal lisenziyalarının tətbiqi

idxal kvotasının tətbiq edilməsi

---

Sual: İdxal fəaliyyətində hansı tarif tədbirinə aiddir: (Çəki: 1)

- milli texniki standartların tətbiq edilməsi
  - idxal kvotasının tətbiq edilməsi
  - dövlət sifarişlərinin yerli müəssisələrdə yerləşdirilməsi
  - idxal vergilərinin artırılması və tətbiq edilməsi
  - daşınma vergilərinin tətbiq edilməsi
- 

